



MÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 19 may 2017-ci il Cümə № 106 (6720) Qiyməti 60 qəpik

Gündəm
Bu gün İranda kritik prezident seçkisidir: Ruhani, yoxsa Rəisi?

Iran xalqı iki zidd görüşün təmsilçisi olan hüquq doktoru arasında seçim etməli olacaq
yazısı sah.7-də

Rəsmi Bakının Qərbə münasibətləri yenidən gərginləşir-səbəb yenə...
yazısı sah.11-də

"İşıq məhbəsləri"nın məhkəməsi başlanır
yazısı sah.4-də

Mais Məmmədov ANS-in qeyri-adi müraciətinə izahat verdi
yazısı sah.10-da

Prezidentin cümhuriyyətin 100 illiyinə dair sərəncamına reaksiyalar
yazısı sah.9-da

İqtisadçılar etiraz edir:
"Real inflyasiya rəsmi rəqəmlərdən daha yüksəkdir"
yazısı sah.10-da

ÜAK-ın ləğvində aysberqin görünməyən tərəfi-britaniyalı ekspert açıqladı
yazısı sah.9-da

Ramazan öncəsi xurma olıqarxlarına qarşı "təxribat"
yazısı sah.13-də

Vəkil məhkəmədə Cahangir Hacıyevə azadlıq istədi
yazısı sah.2-də

Özəl ali məktəblər təhsil haqlarını endirdi-nə dəyişəcək?
yazısı sah.13-də

Rüstəm İbrahimbəyov "Yeni Müsavat" a danışdı
yazısı sah.5-də

Hərb, yoxsa sülh: situasiya böyük partlayış həddində QARABAĞDA YENİ MÜHARİBƏ TƏHLÜKƏSİ - RUSİYA SÜLHÜ SAVAŞA DƏYİŞİR?

Bölgə üzərində qara buludlar yenidən sıxlışır; sülh şansları sıfırın yaxınlaşır; əcnəbi analitiklər də bir-birinin ardınca müharibə xəbərdarlığı edir...



musavat.com
Təqrıl İsmayılov

yazısı sah.8-də

"Hacı Beyləqanski" niye hədəfdedir?

Mümkündür ki, bunun əsas səbəbi "Rövşən Lənkəranski"yə yaxın olmuş kriminalların "Hacı Beyləqanski" ətrafında cəmləşmək variantıdır...
yazısı sah.4-də



General Mədət Quliyevin portret cizgiləri
yazısı sah.6-da



Əflatun Amaşov:
"Ola bilsin ki, jurnalistlər üçün üçüncü bina da tikilsin"
yazısı sah.3-də



Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Avropa Parlamentinin Xarici İşler Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rehbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana sefər edəcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumatata görə, səfər zamanı nümayəndə heyəti prezident, spikerlər, iqtidár, eləcə də müxalifet partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ile görüşlər keçirəcək.

Avropa Parlamentinin 8 üzvü Al ilə Ermənistanda yeni saziş dair əldə edilmiş razılığı, Al ilə Azərbaycan arasında yeni saziş etrafında aparılan danışqların gedisatını, Al ilə Gürcüstan arasındaki münasibətlərin dərinləşməsi məsəlesi nəzərdən keçirəcək.

D. MakAllister səfərqabağı bildirib ki, həmkarları və o, Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözleyir: "Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərqi Tərəfdarlığı siyasetimizin əsas tərəf müqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var. Xüsusiət demokratiya, qanunun alılıyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorunmalıdır, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq".

D. MakAllisterdən başqa, AP nümayəndə heyətinə yeddi parlament üzvü daxildir - László Tokes (EPP, HU), xanım Zeljana Zovko (EPP, HR), Andrejs Mamikins (S&D, LV), Angel Dzhambazki (ECR, BG), Ivo Vajgl (ALDE, SL), Helmut Scholz (GUE/NGL, DE) və parlamentlərərasi nümayəndə heyətini təmsil edən, xanım Heidi Hautala (Greens, FI).

Nümayəndə heyəti mayın 22-de Azərbaycana sefər edib, əhəmiyyətli dairələri, o cümlədən prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməyi planlaşdırır.

Avropa Parlamentinin üzvləri mayın 23-də Gürcüstana, mayın 25-də isə Ermənistana sefər edəcək.

Məlumatda o da bildirilir ki, hazırda Al yeni sazişlər vasitəsi ilə Ermənistana və Azərbaycanla öz münasibətlərini yenidən formlaşdırır ki, Ermənistana aparılan danışqlar yeni başa çatıb, Azərbaycanla isə yeni başlayıb.

Parlament üzvlərinin sefəri zamanı əldə edilən məlumatlar Avropa Parlamentinin hesabatında və bu sazişlər dair bu ilin sonunda hazırlanacaq tövsiyələrdə istifadə olunacaq.



Zaxarova yenə Qarabağdan danışdı

"Rusiya Dağılıq Qarabağ münaqişəsinin nizamlanmasında vəsiatçı ölkə kimi tomas xəttində atəşkəsin pozulması qıñayıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumatata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifininqdə bildirib.

O qeyd edib ki, Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırıb. "O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik", - deyə o vurğulayıb.

"Qaya Mətbuat Yayımları" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əgər siz qəzet və jurnalların rahatlıqla evinize və ya ofisiñə çatdırılmasını;

- Mətbuti alındıdan sonra abunə haqqını ödəmek və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazım gəldikdə dəyişikliklər etmək;

On başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazımdır.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22


- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

Vəkil məhkəmədə Cahangir Hacıyevə azadlıq istədi

Bəki Apelyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin höbəsə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı ediblər. Vəkillər bildiriblər ki, cinayət işindəki faktlar sübuta yetiriləməyib və buna görə də cinayət işinə xitam verilməli, C. Hacıyev azadlığa buraxılmalıdır. Məhkəmə prosesi mayın 25-ne təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində həmin şəxslərin apelyasiya şikayətleri üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin iclasda vəkillər məhkəmə istintaqının aparılması barədə vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib. Vəkillər həmin qərar-dan kasasiya şikayəti versələr də, Ali Məhkəmə şikayəti təmin etməyib və işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıb. C. Hacıyev, Beynə-



xalq Bankın Mərkəzi filialının vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdürü işləmiş İlqar Abdullayev, "Inter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Əlekberov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, həzirdə "AFB Bank"ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərefindən külli miqdarda mə-

nimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır neticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır neticələrə səbəb ol-duqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına verme, satma, saxlama, daşma və gəzdirmə) maddələri ilə ittihəm olunub. C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Əlekberov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.



Bəzi yerlərdə 30 dərəcə isti olacaq

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən budulu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Müləyim cənub küləyi əsəcək.

ETSN-dən APA-ya verilən məlumatata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 21-26° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaqı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civa sütunundan 754 mm ci-ve sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayri-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşek çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz ayri-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaqı gözlənilir.



Milli Məclisin iclası təxirə salındı

Milli Məclisin mayın 23-de keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. "Qafqazinfo"nın əldə etdiyi məlumatata görə, buna səbəb tədbirlərin çoxluğu göstərilir. Ona görə də MM-in iki iclası birləşdirilərək mayın 31-de keçiriləcək.

Beləliklə də yaz sessiyasının sonuncu iclasında deputatların müzakirəsinə 38 məsələ təqdim olunacaq.

Astara gömrük kecid məntəqəsində iş vaxtı artırılacaq

Astara gömrük kecid məntəqəsində iş vaxtı artırılacaq. APA-nın cənub bürosuna bu barədə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev məlumat verib.

Onun sözlərinə görə, gömrük kecid məntəqəsində gediş-gelişin daha rahat təşkil olunması məqsədilə iş vaxtının uzadılması istiqamətində işlər görür: "Həzirdə gömrük işçiləri nahar fasiləsi olmadan çalışırlar. Zəruret yaranıdə halda, qarşı tərəfə danışqlar aparıllaraq iş vaxtı da uzadılır".

Sərkisyan hökuməti istefaya göndərdi

Ermənistən hökuməti istefa verib. Virtualaz.org erməni KIV-ə istinadən bildirib ki, prezident Serj Sərkisyan hökumətin istefasını qəbul edib. Xəbərdə o da bildirilir ki, hazırkı hökumətin üzvləri yeni hökumət formalasandək səlahiyyətlərini icra edəcəklər.

Qeyd edək ki, mayın 18-də Ermənistən yeni seçilmiş parlamentinin ilk iclası keçirilib.

Azərbaycan MN: Ermənistən ordusu itkiləri gizlədir

"Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuza nüfuzdan düşmüş orduya qarşı nifrətin artacağından ettiyət edən Ermənistən herbi-siyasi rəhbərliyi ordu-da baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətdən gizləməyə davam edir".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bu il ərzində Ermənistən silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə Ermənistən mətbuatında ya-yanın məlumatlara münasibət bildirən nazirliyində qeyd ediblər ki, aparılan araşdırımlara əsasən 2017-ci ilin yanvar ayından hazırlıq dövri qəder Ermənistən ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır:

"Bunu səbut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistən KIV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistən ordusundakı itkilər barədə tam həqiqəti eks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazi-lərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməni əsilli muzdulların qeydiyyatı aparılmış, bu rəqəm xeyli dərəcədə artıqdır".

Dollarla valyuta əməliyyatları kəskin azalıb

2017-ci ilin I rübü ərzində valyuta bazının ümumi həcmi ötən ilin müvafiq dövr ilə müqayisədə əhəmiyyətli azalıb. Virtualaz.org-un məlumatina görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə pul siyaseti icməlində öz ek-sini təpib. Sənəddə qeyd olunub ki, hesabat dövründə ötən ilin I rübü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 33,5% azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7% artıb.

Rübl ərzində valyuta bazarında əməliyyatların 82,2%-i ABŞ dollarında, 17,8%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,1% hissəsi banklararası valyuta bazarında (BVB), 71,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 51,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcmi azalması nağd xaric valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin I rübü ilə (147 mln.\$) müqayisədə nağd valyutanın xalis satışı (cari ilin I rübündə 77 mln. \$) 2 dəfə azalıb.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son günlər medianın gündəmində xüsusi yer tutan bir neçə məsələ ilə bağlı "Yeni Müsavat"ın suallarını cavablandırıb.

- Əflatun bəy, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Kongresinin qeydiyyatını ləğv etdi. Bunun arxasında Azərbaycan xalqının müxtəlif kəsimlərinin nümayəndələri reaksiya verdilər. Bəziləri cavab tədbirləri olaraq Azərbaycanda rus dilini mahdudlaşdırmağı, bəziləri rus icmalarının sənədlərini yoxlamağı, bağlamağı, bəziləri Rusiyadan silah almamıq davandırmaq təklifini irəli sürdü. Sizin baxışınızı almaq istədik. Rusiya niyə belə etdi? Azərbaycan bunun qarşılığında bu deyilən cavab addımları atmalıdır?

- Milli Məclisdə mən də bu məsələ ilə bağlı çıxış elədim. Əlbəttə, bu, narahatıcıdır bir faktdır ki, Rusiya təqribən tərkibində 2 milyona yaxın azərbaycanlısı birfəsidir. Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı məsələ qaldırıldı və Ali Məhkəmə qurumun qeydiyyatının ləğvi qərarını verdi. Bu məsələ 4 ay idid məzakirədədir və biz bir dəfə məsələni parlamentdə müzakirə etmişik. ÜAK-a müyyən iradlar tutulurdu. Onlardan biri bu ididi, ÜAK-in adı öz fəaliyyəti ilə uyğun gelmir. Mən dünən ÜAK sədri Fazıl Qurbanovun çıxışını oxudum. Fazıl Qurbanov bildirib ki, irad kimi göstərilənlər texniki məsələlərlə bağlıdır. Məsələn, iclasların vaxtında keçirilməməsi. Hətta o, bir fakt göstərib ki, iclas noyabrın 25-də keçirilməlidir, noyabrın 26-də keçirilib. ÜAK-in regionlardakı şöbələrində hesabatlar vaxtında vərilməyib. Bax bu cür məsələləri irad tutub Ədliyyə Nazirliyi. Siz bilirsiniz ki, hər bir təşkilatı bağlamaq üçün onun fəaliyyətini, texniki məsələlərini araşdırıb səhv tapmaq mümkündür. O cümlədən Azərbaycandakı rus icmalarının da sənədlərində və fəaliyyətindən araştırma aparıb səhvler tapmaq mümkündür. Ədliyyə Nazirliyi ilk növbədə səhvlerin düzəldilməsinə çalışmalıdır, təşkilati bağlamağa yox. Mən hesab edirəm ki, biz ÜAK-la bağlı məsələni həddən artıq da şıxıtmeli deyilik. Özümüz üçün analiz etməliyik ki, nəyə görə belə oldu, nəyə görə Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 yaşı təmam olunda Rusiya prezidenti təbrik məktubu göndər, xarici işlər naziri Lavrov, prezidentin mətbuat katibi Peskov yubiley tədbirində iştirak edir, lakin azərbaycanlıların yaratdığı böyük bir təşkilatın qeydiyyatını ləğv edirler? Son zamanlar xristian dünyasında millətçi qüvvələr aktivləşib. Avropadakı prosesləri bilirsiniz. Mənəcə, bu prosesin gedisi kimi Rusiyada da millətçi qüvvələr başqa xalqlara, əsasən də müselmanlara qarşı bu sayaq addımlar ata bilərlər. Rusiya monoetnik ölkə deyil, federativ ölkədir, Rusiyada çoxsaylı millətlər yaşayır ki, onlardan biri azərbaycanlılardır. Hələ bu vaxta qədər Rusiyada heç bir xalqın diaspora təşkilati bağlanmamışdır. İlk dəfədən azərbaycanlıların təşkilatları bağlanırlar. Bu əsas verir insan şübhələnsin ki, sabah da başqa xalqların təşkilatına qarşı belə



ləşme, təşkilatlanmanın böyümək lazımdır.

Mən cavab tədbiri kimi, Azərbaycandakı rus icmalarının bağlanması, rus dilinin məhdudlaşdırılması, Rusiyadan silah alınmaması kimi təklifləri dəstekləmirməm. Bu gün Azərbaycanda 600-ə yaxın rus firması işləyir, onların Azərbaycana qoymuşları sərmaye 1 milyard yarima qədərdir. Onlara, rus icmalarına həmişəki kimi

lib. Bu məsələ ilə bağlı çoxsaylı müzakirələr, mübahisələr, çoxsaylı suallar var. Bir ümumi şəkildə bu məsələyə münasibətinizi istərdik. Növbəti dəfa çox böyük xeyriyyə xarakterli jest olunur, bundan çoxsaylı razı qalan tərəflər olduğunu kimi, müyyəyen narazı qalan tərəflər də olacaq. Mən bilirəm ki, artıq siz çoxsaylı müraciətlər var. Jurnalistlərə verilən ev mövzusunda fikirlərinizi öyrənmək istərdik.

prezidentlə görüşdə müyyəyen məsələlərdən danışdıq. Eyni zamanda jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu, kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə təkliflərimiz oldu. Cənab prezident məsəleyə çox diqqət və qayğı ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın tikil-

"Ola bilsin ki, jurnalistlər Üçün üçüncü bina da tikilsin!"

Əflatun Amaşov: "Hələ bu vaxta qədər Rusiyada heç bir xalqın diaspora təşkilatı bağlanmamışdı, bu əsas verir insan şübhələnsin ki, sabah da başqa xalqların təşkilatına qarşı belə addımlar atıla bilər"

"Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində müyyəyen təzyiqlərlə nələrə nail olmaq istəyinin olması haqqında da fikir söyləmək olar"

addımlar atıla bilər. Bu məsələde Rusiyaya diqqətli olmayı tövsiyə edərdim. SSRİ dağlığı və burada müyyən səbəblər var idi. O səbəblərdən biri de SSRİ-nin daxilindəki başqa respublikalara, xalqlara ayrı-seçkilik münasibətlərinin baş qaldırması idi. Mənəcə, indi Rusiya bu faktdan ağıllı nəticə çıxaracaq. Çünkü belə məsələlər Rusiya kimi federativ ölkənin ne zaman sa dağılmışının əsasını qoya bilər. Bir faktı da unutmaq olmaz ki, Rusiyada 40 milyon müsəlman yaşayır. Rusiyada yaşayan müselmanlar ÜAK-a qarşı atılan addımlan əndişələnə bilərlər. Rusiyada yaşayan 2 milyondan artıq azərbaycanlı Rusyanın iqtisadiyyatında, elmi potensialının artmasında, mədeniyətinin inkişafında böyük faydalara verir. ÜAK-in qeydiyyatının ləğvi bu azərbaycanlıların hüquqlarının pozulması kimi başa düşülür. Həmin azərbaycanlılar da bundan əndişələnə bilərlər. Rusiya öz daxilində yaşayan bütün azsaylı xalqların hüquqlarının təmin olunması üçün beynəlxalq öhdəliklər götürüb. ÜAK-in bağlanması Rusiyada insanların toplaşmaq, fikir azadlığının pozulması kimi də görünür. Bu da Rusiyadan göründüyü öhdəliklər xələl getirir.

Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərindən biridir. Dağlıq Qarabağ probleminin həllində Rusiya vasitəçi kimi biterəf olmalıdır. Ancaq ÜAK-la bağlı baş verən hadisə onu göstərir ki, Rusiya həmin hadisələrin həllində biterəf qala bilməz. Bax bu nüansları diqqəti daha çox cəlb etməlidir. Rusiya Ali Məhkəməsinin məlum qərarı Rusiya-Azerbaycan münasibətlərinə təsir edə bilər. Azərbaycan xalqı 200 ildir Rusiya ilə birgə həyat tərzini keçirir. Ancaq bir dəfə olsun Rusiya dövlətçili-

yinin kürəyinə xəncər vurmağı. Bu yaddan çıxmamalıdır. Rusiyada Azərbaycanı sevmeyən qüvvələr var. Baxanda ilk müstəvidə Rusiya-Azerbaycan münasibətləri yetərinə yüksəkdir, strateji tərəfdəşləq səviyyəsine qalxmış münasibətlərdir. Ancaq münasibətlərin alt qatında, ayri-ayrı qurumlarla olan Azərbaycanı sevmeyən qüvvələr var. Onlar Azərbaycanı ona görə sevmirlər ki, Azərbaycan müstəqil siyaset yerdidir, Dağlıq Qarabağ məsələsində Azərbaycanı israrlıdır. Həmin qüvvələr Azərbaycanı Rusiya'nın lider olduğu qurumlara sürüklemək üçün bu cür addımlar atırlar. Yəqin ki, müyyən gözətlənlər var idi ki, Azərbaycanın qüvvələrini əvvəl ayrılmaşdır. Dağlıq Qarabağ məsələsinin həllində Rusiyadan real hərəkət gözləsə də bunu görmədi.

- ÜAK-in hüquqi bərpası mümkündürmü?

- Bu məsələ müyyən hüquqi mərhələlərdən keçə bilər. Apelyasiya Məhkəməsinə, Konstitusiya Məhkəməsinə, Avropa Məhkəməsinə müraciət edilə bilər. Avropa Məhkəməsi böyük ehtimalla ÜAK-in xeyrine qərar çıxará. Əvvələ, ona görə ki, adətən Avropa Məhkəməsi QHT-lərin istəyini daha çox reallaşdırmağa çalışır, ikincisi, Avropanın Rusiya ilə münasibətlərinin yaxşı olmaması da qərara təsir göstərər. Bu məsələnin Rusiyaya daha bir siyasi təsir vasitəsi ola biləcəyini düşünüb qərar verilə bilər. Bütün hallarda ÜAK-in qeydiyyatının ləğvi bizi ruhdan salmamalıdır.

Biz çalışmalıyq ki, ÜAK bərpa olunsun və fəaliyyətindən hənsiyyətən neqativ hallar varsa, onları düzəldək. Bu hadisə azərbaycanlılarda ruh düşkünlüyü yaratmamalı, onları aktivləşdirməlidir. Bir neçə təşkilatlarda bir-



"Müyyəyen qüvvələr Azərbaycanı Rusyanın lider olduğu qurumlara sürüklemək üçün bu cür addımlar atırlar"

şərait yaratmaqdə davam edilməlidir. Biz öz mövqeyimizi, istəyimizi Rusiya tərəfə israrla vurğulamalıyq. Bəlkə ÜAK-dan bir müddət əvvəl ayrılmış "Mil-yardərlər ittifaqı"nın nümayəndələr faktoru da bu məsələlərə hənsiyyətən təsir gözələr. 2013-cü il prezident seçkiləri ərəfəsində də bilirsiz ki, müyyən proseslər getmişdir. Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində müyyəyen təzyiqlərlə nələrə nail olmaq istəyinin olması haqqında da fikir söyləmək olar. Ermenilər narahatdır ki, Azərbaycan Rusiyadan müasir silahlar alır. Ermenilər buna qarşıdır. Bizim indi müasir və nisbətən ucuz Rusiya silahını almaqdan imtina etməyimizdən ermenilər sevinər. Odur ki, biz bütün davranışlarımızı yüz ölçüb bir biçimlə etməliyik.

- Azərbaycanın və medianın gündəmində olan digər bir məsələ ilə bağlı danışmaq istərdik. Azərbaycan prezidenti İlham Əliyevin sayəsində tikilən daha bir bina jurnalistlərin içtiyarına verilmək ərzəfsindədir. Bununla bağlı xüsusi komissiya yaradılıb, müəyyən bir elan da verilib və qaydalar da müayyənləşdiril-

- Bu, kifayət qədər ciddi və əhəmiyyətli məsələdir. Bu məsələ ilk dəfə gündəmə gelərkən bizim de bir sira həmkarlarımız dedilər ki, belə şey ola bilmez, əgər dövlət jurnaliste təmənnəsiz ev verirse, o jurnalist təqnid obyektlərini görməyəcək və sarır. Əlbəttə, bütün bunlar, sadəcə, danişqlar id. Yaxşı yadimdadır, jurnalistlərin ev məsəlesi xeyli əvvəl başlamışdır. Evsiz jurnalistlərə mənşillərin tikilməsi ilə bağlı bir qurum da yaratılmışdır. Hətta müvafiq qurumlara müraciətlər etdik, bize torpaq da göstərdilər. Sonra düşünüdük ki, bəs bunu nece tıkırdı. Sonra bir yarım təqnid olur. Lakin məsələ elə bu şəkildə qalırıb. Mətbuat Şurasının binasının açılışı günü cənab prezident jurnalistlərə bina tikilməsi üçün sənədlərin toplanması Mətbuat Şurasına həvalə olunmuşdu. Mətbuat Şurası həmin günləri gecə-gündüz işlədi. Elə vaxtlar olurdu ki, mən gece saat 2-yə qədər işləyirdim. Evlərin bölünməsi də çox uğurlu oldu. Cənab prezident Ali Neft Məktəbinin binasının açılışında da jurnalistlərin binasını göstərib dedi ki, bax bu binanı da jurnalistlərə tikib vermiş və çox şəffaf bölgü oldu, püşkə həyata keçirildi bölgü. Bu, həmin fəaliyyətə verilən böyük qiymət idi...

- *İndi də obyektiv olacaq-mı? Birincidə hamı düşünürdü ki, dövlətin maliyə imkanları var və növbəti bina da olacaq. Lakin indi sanki hər kəs son şans kimi baxır.*

- Şübhəsiz ki, yənə obyektivlik olacaq. İnanıram ki, bu sonuncu tikilen bina olmayıcaq.

- *Birinci binada mənşillərin paylanmasıda asas rol Mətbuat Şurası həyata keçirir-di. İndi sanki Mətbuat Şurası həllədici rol oynamır. Bu iş artıq xüsusi komissiya vasitəsilə həyata keçiriləcək. Bu sizi sevindirir, yoxsa narahat edir?*

- Binadakı mənşillərin verilmesi üçün əvvəlcə jurnalistlərin siyahıları hazırlanır, təqdim olunur. Əsas məsələlər Prezident Administrasiyasında. Əsas məsələlər Prezident Administrasiyada müzakirələr zamanı həllini tapır. Birinci binanın jurnalistlərə verilməsi üçün sənədlərin toplanması Mətbuat Şurasına həvalə olunmuşdu. Mətbuat Şurası həmin günləri gecə-gündüz işlədi. Elə vaxtlar olurdu ki, mən gece saat 2-yə qədər işləyirdim. Evlərin bölünməsi də çox uğurlu oldu. Cənab prezident Ali Neft Məktəbinin binasının açılışında da jurnalistlərin binasını göstərib dedi ki, bax bu binanı da jurnalistlərə tikib vermiş və çox şəffaf bölgü oldu, püşkə həyata keçirildi bölgü. Bu, həmin fəaliyyətə verilən böyük qiymət idi...

- *Bu dəfə işin təkcə Mətbuat Şurasına deyil, Mətbuat Şurasının da daxil olduğu üç qurumdan ibarət xüsusi komissiyaaya həvalə edilməsi nədən irəli gəldi?*

(davamı gələn sayımızda)

□ Hazırladı: Etibar SEYİDAGA

Azərbaycanın Xalq yazıçısı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyatının leğv olunması ilə bağlı "Yeni Müsavat"ın suallarını cavablandırıb. 2013-cü ildə Milli Şurannın sədri kimi prezident seçkilərində iştirak edən Rüstəm müəllim ozamankı proseslər, həmçinin Rusyanın seçkiqabağı Azərbaycana növbəti təzyiq rüyaclarını işe salmasının ilə bağlı səsləndirilən arqumentlər barədə də fikirlərini bölüşüb.

- *Rüstəm bəy, 2001-ci ildə sizin də iştirakinizla, mərhum Heydər Əliyev və Vladimir Putinin iştiraki ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) təsis olunmasını xatırlıyorsunuz...*

- Bəli, yaradıldı və çox gözəl də işləyirdi. Çox lazımlı bir təşkilat idi. Hamımızdır da birləşmişdik.

- *Mayın 15-də Ədliyyə Nəzirliyinin müraciəti əsasında ÜAK-in qeydiyatının Ali Məhkəmədə lağv olunması Azərbaycanda ciddi narahatlılığı səbəb olub. Amma ümidi var ki, apelyasiya şikayəti verib təşkilatın bərpasına nail olmaq mümkündür. Bu məsələlərlə bağlı sizin münasibətiniz necədir?*

- Tebii ki, olar. Mən də bunu mümkün sayıram. İş ondadır ki, təşkilatla bağlı Ali Məhkəmə qərar verib. Ona görə də apelyasiya ola bilməz. Amma ondan qabaq qərarlarla bağlı məhkəməye müraciət etmək olar ki, düzgün hərəkət etməyib. Həmin müddətde isə məsələni araşdırmaq üçün vaxt olacaq və leğv olunma barədə qərar həyata keçirilməyəcək. Bu da 1 il çəkə bilər. Həmin vaxt ərzində rəsmi qurumların tələblərinə emel olunsa, hər şey düzəl biler. Bunun başqa yolu yoxdur. Mən təccübənəm kimi, 1-2 ildir bununla məşğul olmular. Fikrimcə, hələ imkanlar var və bunu eləmek lazımdır.

- *Amma bəzi müşahidəçilər ümidsizdir və hesab olunur ki, ÜAK-in bazası əsasında yeni təşkilatın yaradılması prosesi na başlamaq lazımdır...*

- Yeni təşkilat sıfirdan başlamalıdır.

- *Siz yenə də Kongresin üzvüsünüz?*

- Mən bir vaxtlar təşkilatın vitse-prezidenti də olmuşum. Son vaxtlar çox adamlar Konqresden uzaqlaşıb. Çünkü onun fealiyyəti şəxşən mani o qədər də qane etmirdi, bir az zəif işləyirdi. İndi təzə prezident gəlib. Mənə elə gəlir ki, təzədən bu təşkilatda hamımız birləşib çalışsaq, bir şey alınar.

- *ÜAK-i xilas etmək üçün Rusiyadakı tanınmış azərbaycanlıları, siz də daxil, bir araya gəlməklə bağlı təşəbbüs göstəribi?*

- Yox, hələlik belə təşəbbüsler yoxdur. Amma vəziyyət teleb edir ki, bir araya gələk, birləşək.

- *Yeni rəhbərlikla tanışlığınız varmı, onun potensialını necə dəyişəndirirsiniz?*

- Çok hörməti şəxsdir. Azərbaycanlılarının arasında çox böyük diaspora təşkilatına rəhbər getirilməsindən narahat ola bilərdim.

- *Rusiya belə hörməti şəssin azərbaycanlıların an böyük diasporaya təşkilatna rəhbər getirilməsindən narahat ola bilərdimi?*

- Yox. Doğrudan da bu təşkilat Rusiyada yaşayan azərbaycanlılarının hüquqlarını müdafiə etməlidir, bizi birləşdirməlidir. Bütün axı burada Rusiya azərbaycanlılarının federal milli-mədəni

muxtariyyeti de var. Amma bu təşkilatın imkanları azdır. Çünkü Rusiya Konstitusiyasına görə, siyasi proseslərə müdaxiləsi, seçkilərdə iştirakı qadağandır, ancaq mədəniyyətə məşğul ola bilər. Konqres isə bu iştiraketdə çox böyük işlər görə biledi. Burada kifayət qədər azərbaycanlı yaşayır, onların arasından deputat seçmək olardı. Başqa milletlərin belə təşkilatları öz resurslarından yaxşı istifadə edirlər. Biz də onu edə bilərdik və buna in-

il president seçkiləri ərafəsində Rusiya növbəti təzyiqlərə start verib. Bu kimi fikirlər haqda na deyə bilərsiniz?

- "Milyarder" ifadəsi axmaq bir termindir. İş ondadır ki, o vaxt iki təşkilat var idi, Ümumrusiya Azərbaycanlılarının Kongresi və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtarlıyyəti. Bunların arasında münasibət o qədər də yaxşı deyildi. Azərbaycanlıların məqsədidir də, iki təşkilat olan kimi bir-biri ilə yola getmirlər.

dedim ki, axı məndən ne prezident, mən bu işlərdən uzağam, sizi birləşdirirəm ki, bir qüvvə kimi seçkidi iştirak edəsiniz. Dedi, lə, yox, razılıq verməsəniz, biz dağlıcağıq. Doğrudan da mən 20 il müddətində bəlkə ilk dəfə id ki, hamını birləşdirdim. Bu şərtdən sonra mən namızəd olmağa məcbur oldum. Amma onlara da dedim ki, axı men Rusiyadan vətəndaşıyam, bu, alımmayaq. Ona görə də bir aydan sonra kimi bir-biri ilə yola getmirlər.

yaradıcılıq. Mən daha elə işlərə məşğul olmuram. O zaman mənim inamım var idi... Odur ki, əvvəl Ziyalılar Forumu yaratdıq və dəfələrlə müraciət etdik. Bax, Azərbaycan indi ağır iqtisadi durumla üzləşib... Biz beş il qabaq məktublar yazırdı ki, ancaq neftə ümidi etmək olmaz, korrupsiyanı kəsmək lazımdır. Bunun evzəndə bizim bı neçe adamımızı işdən qovdular, bəabır eləməye başladılar ki, "bunlar düşməndir". Neticədə

yadan başqa ölkələrdə də işlərim var axı.

- *Amma siz qardaşınızın dəfninə sərbəst galib-getsдин...*

- O vaxt mənim əziz qardaşım rəhmətə gedəndə belə şeylərə fikir vermədim, elə xəbər tutan kimi Bakıya uçдум. Amma mənim Bakıya gelib-getməyim çox yüksək səviyyədə hall olunmuşdu. Daha sonra isə iqtidarıñ bezi nümayəndələri dedilər ki, bu, böyük humanizm hərəkətidir ki, Rüstəm İbrahimbəyovu bu-

"Vəziyyət tələb edir ki, birləşək"

Rüstəm İbrahimbəyov: "Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı hansısa fəaliyyət göstərsəm, Azərbaycan iqtidarı yenə nəzəri qalacaq"

nirdiq. Sonra gördük ki, yox... Son illerde təşkilat çox zaifləmişdi, demək olar ki, heç nə ilə məşğul olduqları bilinmirdi.

- *Bəzə ehtimallar var ki, Rusiyadakı ermənipərvər qüvvələr və erməni diasporu azərbaycanlıların siyasi proseslərə müdaxiləsinə qarşısını almaq üçün an böyük diaspor təşkilatımızın lağvına nail oldu. Bu barədə na deyə bilərsiniz?*

- Bu, çox dayaz və mənəsiz fikirlərdir. Çünkü təşkilat özü normal fealiyyət göstərəydi, hüquqi tələblərə əmel etseydi, nə erməni, nə ingilis, nə amerikan bir şey edə bilmədi. Günahlar təşkilatın özündədir. Erməni söhbəti güllünc şeylərdər, özümüzü güllünc qeyoruq.

- *Amma bəzələyə digər tərəfdən yanaşsaq, ermənilər Rusiyada "Artsax" adlı təşkilat yaradır, normal fealiyyət göstərir, separatçılardan "bayraqları" bu ölkənin orazisində qaldırılsın...*

- İndi bizimkiler etmirlər, bu, ermənilərin günahıdır? Buzimkili dərəcədə etsinlər!

- *Görünən budur ki, son zamanlar Rusiyadan təzyiqlər görünməmiş dərəcədə artıb və ÜAK-in lağvi növbəti addımdır. Sizcə, bütün bunlar təsadüfdür?*

- Konqres özü-özündən ölüdü. Biz özü günahımız, sehvlerimiz olan kimi başlayıraq ki, "ermənilərin işidir". Yüz faiz doğrudur ki, ermənilər konqresin leğvinə görə sevinirlər. Onlar güllür ki, Heydər Əliyevin yaratdığı o boyda təşkilatı görənə salıblar. Bu, başqa məsələ. Amma onların ne işi var ki, bu məsələyə garışları? Konqresin ne fealiyyəti var idi ki, ermənilər bununla məşğul olsun? Demək olar ki, kongres 5-6 ildir fealiyyəti göstərmirdi. Təzə prezidentinə müyyən işləri görməyə vaxtı olmayıb. Çalışmaq lazımdır ki, vaxt itirmədən məhkəməye müraciət etsinlər, əvvəlki iddiaların doğruluğunu sübut etməyə çalışınlar. İş açılan kimi qeydiyyatın lağvi ilə bağlı qərarın icrasını saxlamağa məcbur olacaqlar.

- *Xatırlayırsınızsa, 2013-cü il prezident seçkiləri ərafəsindən də ÜAK-in qeydiyyatı ilə bağlı problemlər var idi. O zaman sizin də iştirakınızla "Milyarderlər ittifaqı" yaradıldı. İndi belə fikirlər geniş yayılıb ki, 2018-ci*

Ona görə belə bir qərara gəldik ki, bunları bir araya getirmək üçün yeni təşkilat yaradıq. Beləcə Rusiya azərbaycanlılarının təşkilatlarını birləşdirmək üçün ittifaq təsis etməyə qərar verdik. Çünkü Rusiya qanunları ilə onları bir təşkilatda birləşdirmək mümkün deyildi. Ona görə də ittifaq yaradıq ki, bunları öz nizamnamələri ilə ayrıca fealiyyət göstərənlər, amma ittifaqa daxil olsalar. Azərbaycanda əvvəlcə buna razılıq verdilər, ancaq sonra bu qurumu dağıtdılar. Neticədə Milli-Mədəni Muxtarlıyyətin fealiyyəti 90 faiz azalıb, kongres də bu vəziyyətə düşüb.

- *Amma rəsmi Bakı əvvəlcə sizin ittifaqı təqdir edirdi, hətta Abbas Abbasov Bakıya gəlməşdi, razılıq almışdı. Amma sonradan Rusiya sizin təşkilatdan Azərbaycan hakimiyətini təzyiq rüyağı kimi istifadə etməyə başlayıda münasibət dəyişdi. Elə deyilmi?*

- Yox, elə deyil. Bu təşkilat yaranmışdı, Azərbaycandan dedilər biz narazılıq, bağlayın, biz de bağladıq.

- *Amma siz prezidentliyi iddia ortaya qoyandan sonra durum daha da kritikləşdi...*

- Bunun səhbiələri çıxdı. Mənə görə də, Abbas Abbasov göra də, başqalarına görə də... Amma iş ondadır ki, nə olur-sun, biz Azərbaycanın xeyrinə işləməliyik. Dediim kimi, o zaman iki təşkilat qurulmuşdu, birincini Heydər Əliyev özü yaratmışdı, digərini isə Rusiyada yasaşan azərbaycanlılar birləşib təsis etmişdilər. Rusyanın bütün quberniyalarında hər iki qurumun təşkilatları var və gözel fealiyyət göstərərlər. Amma kongresin mərkəzi təşkilatını bağladılar və nəticədə vəziyyət gərginləşdi.

- *Yəni ÜAK-in lağvinin 2018-ci il prezident seçkilərinə heç bir aidiyati yoxdur?*

- Ola bilər dəxli olsun.

- *Rüstəm bəy, budəfəki prezident seçkilərindən siz, yaxud həmfikirləriniz tərəfindən ortaya iddia qoymağınız gözləniləndiridim?*

- Yox eşi. Heç vaxt da mənim prezident olmaq fikrim yox idi. Mən müxalifəti bir yerə yığıbdim ki, "birleşin". Bunlar da birleşmənin şartını qoymalar ki, seçkiyə sən getməlisən. Mən onlara



"Konqres demək olar ki, 5-6 ildir fealiyyət göstərmirdi"

miz Cəmil Həsənlinin namızədliliyini irəli sürdüm və o, seçkilərdə çox gözel iştirak etdi.

- *Deməli, bu dəfə hər hansı təşəbbüsünüz olmayıcaq, eləmi?*

- Deyirəm o dəfə də olmayıb, məcburi oldu. Özü də mənim təşəbbüsüm deyildi, məni məcbur etdilər.

- *Müxalifət bildiyi halda ki, sizin şansınız yoxdur, heç seçkiyə qatılmaq üçün vətəndaşlığınıza da yoxdur, niyə buna israt etdi?*

- Əksinə, müxalifət inanırdı ki, mənim şansım, imkanlarım böyükür, Azərbaycanda da, Rusiyada da məni tanıırlar. Siz dəqiq baxsanız, Cəmil Həsənlə çox uğurla seçilərdi. Mən bir şeyi başa düşmürem, niyə seçkidi iştirak etmək etibarla bağlı mövqə qoyma adam Azərbaycanın düşməni olur? Biz təklif edirdik ki, ya Rüstəm İbrahimbəyov, ya Cəmil Həsənlə seçkidi iştirak etsin. Buna görə məni də, onu da "düşmən" elan etdilər, niyə görə? Təsəvvür edin, adam seçkidi iştirakla bağlı niyyətini ifade edəndə deyirər "o, "bəsinci kolon"dur, dushmandır". O vaxtdan mən ne seçkilərlə, ne siyasetlə məşğul olurmam. Mənim bir işim var:

məcbur etdilər ki, mən radikallaşım. Ondan qabaq mən dəfələrlə deyirdim ki, Azərbaycanda ziyalılar var, amma ziyalıq yoxdur. Çünkü ziyalılar içtimai qüvvə kimi ölkənin həyatında iştirak etmirlər. Biz çalışıq ki, bu təşəbbüs həyata keçirək. Amma bizi rəsmən dağıtdılar, camaati işdən qovdular. Belə olanda mən dedim ki, yaxşı, bir halda ki, demokratiyadır, gəlin, seçki yolu ilə vəziyyəti bir az dəyişdirək. Dediim kimi, müxalifəti birlesdirdim, amma seçkilərdə iştirak etmək niyyətində deyildim. Amma şərt qoymalar ki, "sən razılıq verməsən, biz Milli Şuradan çıxacaq". Artıq o məsələləri unutmuşam, öz işimle məşğuləm.

- *Bir müddət əvvəl mərhum qardaşınız Maqsud İbrahimbəyovun anım günü sizsiz keçirildi. Belə demək olarmı ki, Bakıya gəlisiñizə problemlər qalır?*

- Azərbaycanda indi vəziyyətə bələdir ki, ora gəlmək çox təhlükəlidir. Eldar Mahmudovla bağlı prosesləri izləmirsəmiz, bir-birimizə hörmətimiz var - zəng edər mənə ki "Rüstəm müəllim, gel, bir məshəhələsək!"

- *(Yenə səbəblişir) Ay balam, təklif olunmalıdır! Mənim Azərbaycan iqtidarı ilə münasibətimin ne yerde olduğunu bilirsiniz. Ordan UAK-in yeni seçilmiş prezidentinə deyəcəklər ki, "lazım deyil, filansə bu prosesdə iştirak etməsin". Siz ya vəziyyəti başa bağlısınız, ya bunları bilməbilə... Başlışlayın məni, bu, deməqoqiyadır e... Axi mən istəməm yeni prezidenti çətin vəziyyətdə qoym. O, lazım bilsə - bizim çox gözel, uzunmüddətli münasibətlərimiz, bir-birimizə hörmətimiz var - zəng edər mənə ki "Rüstəm müəllim, gel, bir məshəhələsək!"*

- *Siz prosesə qarışsanız, vəziyyət yaxşılığına doğru dəyişə bilərsiniz? Buna inaminiz var mı?*

- Mən qabaqcada bunu necə deyə bilərəm? Mənim bu işe qarışmağımın nəticəsi necə olacaq, bunu kim deyə bilər?.. □ Elşad PAŞASOV

Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin rəisi general Mədət Quliyev oturuşmuş adətlərə, qayda-qanunlara sözsüz əməl edənlərdəndi. Çoxları öz gözleri ilə şahiddi ki, o, yas məclislərinə də gedir, toy-büsatlara da. Ancaq yeri gələndə, bu oturuşmuş adətlərə bir başqa, tamam yad bucaqdan baxmayı da bacarıır. Qanrlıb qəfil geri baxmayı da, inanın, çox yaddaqlan, kinematografik bir səhnədir.



Misal üçün, xalqımızın 20 Yanvar şəhidlərinin mezarlarının ziyarətində Mədət Quliyev Şəhidlər Xiyabanını oturuşmuş, bəstləşmiş protokol qaydasıyla ziyarət etməyib. Yeniyyetmə, biş yeri təzəcə tərləmiş oğluyla birge ziyarət edib bu xatire kompleksini. Dövrü mətbuatda çap edilmiş bu fotoların laj səhnələri, belə deyək, çox kövrəkdir. Təsirlidir. Yadda saxlayın, belə ziyarətlərin xatirə fotoşəkilləri təkcə rəqəmsal yaddaşlara deyil, ilk növbədə ürəklərə həkk edilir. Mədət Quliyev, gördüyüümüz kimi, belə detallara, incəliklərə, novatorluqlara meyillidir.

Ancaq Mədət Quliyev öz övladını təkcə məhdud, məhəlli milli-mənəvi dəyərlər çərçivəsində böyüdüb boyabaşa çatdırmaq da istəmir. Yeri gələndə bu balasının ruhuna kosmopolit bir ovqatı da hadurub aşayıır. İstəmir onu dünyada əsen səmt küləklərindən kənarda saxlaşın.

Misal üçün, dünya şöhrətli italyalı rəqqas Canluka Vakki Bakı Şöping Festivalının xüsusi qonağı olaraq mayın əvvəlində vətənimizə gəlib.

"Elektra Hall"da onu əhatələyen fanatların içində fotograflar qəfil yenidən bu yeniyyetmə oğlanın tanış simasıını görüb bərk diksiniblər.

Gördüyüümüz kimi, Mədət Quliyev bayağı, əzberci və tənərəvərlərdən deyil. O, istenilən işə standartdan kənar bir yanaşma da sərgiləməyi bacarıır. İnanın, əməliyyatçı peşəsində bu, çox vacib, bəlkə də ən həllədici nüansdır.

Misal getirdiyimiz bu ilginc faktlar Mədət Quliyev portretinin ilkin ştrixləri, zəif konturları sayla bilər. Beləliklə, firçamı barmaqlarım arasında sixaraq kətan üzərinə ilk cızıqları çəkirəm. Mənzərə tədricən böyük öz əhətesini genişləndirir. Bir də görürəm dələ tüklü firçam, kətan üzərinə 60-ci illər Gəncəsinin niskilli, yaddaqlan mənzərələrini hekk edir...

Bax, bu Gəncəde keçirilən məktəblerarası növbəti şahmat yarışması çempionları. Aralarında bir bəstəboy, lakin çox inadkar birisi hələ uzaqdan hanının diqqətini özünə cəlb edir.

General Mədət Quliyevin marsrutu - portret cizgilər

Şahmat taxtasını qoltuğuna vuraraq "farağat!" pozisyonunu tutmuş bu 2-ci sinif şagirdinin indi saralmış kollektiv fotosularına baxarkən bəribaşdan sezilir ki, bu inadkar məktəbli gələcəkdə mütləq... hökmən general rütbəsi, paqonları qazanacaq.

Kətan üzərində yaratdığım portret məhz bu ilkin ştrixlərdən sonra öz ilk real məzmununu, görkəmini qazanır.

Beləliklə, Mədət Quliyev məktəblerarası yarışmalarda özünün ilk qələbəsini, gözlediyimiz kimi, idman sahəsində deyil, yoxxxxx... şahmat oyunduda əldə edib. Bu başlangıç

yiyələnsin. Eşitdiyimə görə, o zamanlar idmançılara xüsusi ərzaq talonları verilərdi ki, uşaqlar yaxşı qidalanıb etə-cana gəlsinlər. Bax, bəri başdan mərc gelirəm - mənçə, yarıslara göndərilən idmançılara verilən bu ərzaq talonları bizim gənc Mədətin çantasında olardı əvvəlcə. O da bu talonları sonralar öz idmançı həmkarları arasında insafla bölərdi. Hami bərabər ölçüdə öz smetan, kolbasa, et paylarını Gəncədəki "Dinamo" cəmiyyətinin ərzaq dükkanından alıb gənc Mədətə "çox sağ ol!" deyərdi.

O uzaq günlərdə aktiv idmanla məşğul olan M.Quliyev 18-22 yaşlarında Azərbaycan yığma komandası tərkibində müxtəlif ümumittifaq yarışmlarda, turnirlərdə iştirak edib. Dəfələrlə sambo üzrə yenidən

inanın, indiyədək qoruyub şir. Kətan üzərində portrete bir ştrix, epizod əlavə olunur bu vaxt: budur, gənc təlimatçı Mədət Quliyev idman döşəyi kənarında qərar tutaraq öz tələbələrini gələcək döyüşləre hazırlayırlar. Kimisini çıxdaş edir komandanı, kimisini yeni idman zirvələrinin fəthine çağırır.

Bədən ele həmin bədəndi. Mədət, ele həmin Mədətdi. ***

Dövrü mətbuatda ara-sıra onun bax bu cür idmançı fotoğrafları hələ de sizdirilir. Yeni ənənə davam edir. Kətan üzərində portrete bir ştrix, epizod əlavə olunur bu vaxt: budur, gənc təlimatçı Mədət Quliyev idman döşəyi kənarında qərar tutaraq öz tələbələrini gələcək döyüşləre hazırlayırlar. Kimisini çıxdaş edir komandanı, kimisini yeni idman zirvələrinin fəthine çağırır.

1996-ci ildə Müteşəkkil Cənayətkarlığa Qarşı Mübarizə İdaresinin reisi müavini, 2001-ci ildə isə həmin idarenin idare reisi vəzifəsində çalışır.

2002-ci ildə DİN-in Narkotiklər Mübarizə İdaresinin reisi vəzifəsində öz peşəsini davam etdirən Mədət Quliyev 2004-cü ildə İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun reisi təyin edilir. Polis general-majoru rütbəsinə yüksəlir və 2006-ci ildən DİN-in Baş Mühabizə İdaresinin reisi vəzifəsində çalışaraq öz xidməti borcunu şərəflə yerinə yetirir.

O, psikoanalizlə məşğul olmayı sevir, fikirlərini faktlarla, dəlillərlə əsaslandırmayı özünün mənəvi və vətəndaşlıq borcu hesab edir. 5 dildə danışmağı bacaran general-major Mədət Quliyev xidməti işi ilə əlaqədar olaraq Amerikada, Avstriyada, Fransada, İtaliyada çox olub.

Molbertdəki portrete indi diqqətlə zillənin. Qarşınızda general poqonlu bir vətən övladı canlanır. O, hərdən velosipedə əyleşir, gücünü verir pedallara. Bayraq meydanından başladığı bir marşrutu Milli Təhlükəsizlik Xidməti binasının qalın palid qapıları nadək davam etdirir.

Gözəl marşrutdu bu.

Onu xalqımıza, dövlətimizə məhz bu idmançı, velosipedçi, musiqiçi, bir sadə portretde gördüyüünüz Mədət Quliyev hədiyyə edib.

Həmin marşruta hamımızin qoşulması vacibdi.

Bu marşuta çoxlarının, xüsusilə də yüksək rütbəli dövlət məmurlarının qoşulması xalqımızı qələbə adlı finişə getirə bilər əlbəttə. Bu xoş arzu ilə də firçamın son cizgisini vururam.

Portret hazırıldı.

□ **Həmid HERİSCİ**



məhz o günlərdə yiyələnib. Sonra girişib ezzələ şüşitməye, yumruq düyünləməye.

Müəllimlər hələ o vaxt uzaqdan-uzaga bu istedad sahibini seçib fotosularını Gəncədəki 1 sayılı məktəbin şərəfli fərmanla, mükafatla təltif edilib. 21 yaşında idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib.

Molbertə çəkdiyim kətan üzərində artıq Mədət Quliyevin ilkin portret cizgiləri hazırlanıb. Qarşımızda gənc idmançı canları. Boynundan çoxsaylı medallar asılıdır. Bədəni tuncdan tökülbən sənki. Bu bədən ölçülərinin Mədət Quliyev

Kətan üzərində cizdiğim bu portret üzərinə 1980-ci ildə herbi geyim əlavə olunur. Mədət Quliyev payız çağırışıyla sovet ordusı sıralarına çağırılır. Hərbi xidmətini bir müddət Ermənistanda keçir. Sonra Gürcüstanda. 1982-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Gəncənin "Dinamo" cəmiyyətinə qayıdaq orda təlimatçı işləyir.

Pesəkar eməliyyatçı kadrların hazırlanması sahəsində Mədət Quliyevin təcrübəsi ilk dəfə bioqrafiyasının bax bu mərhələsində formalanıb.

Kətan üzərində gəzişən firçamın sürəti bu andan eti-

barən bira yüz artır elə bil. Neynək. O vaxt zaman çox iti sürtətə axır, qarşısına çıxarı sel kimi uçuruma sürükleyirdi.

Mədət Quliyev 1994-cü il oktyabr 4-də Gəncə hadisəri zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə birlikdə, dövlət çevrilişinə cəhd göstərən cinayətkar dəstənin ləğv edilməsində de feal iştirak edir. O, 1997-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirir.

Mayın 19-da İranda prezident seçkiləridir. İranın Seçkilər Təşkilatının məlumatına görə, 56 milyon 410 nəfər ölkə vətəndaşı 62 min səsvermə məntəqəsində səs verə biləcək.

Bu gün İranda kritik prezident seçkisiidir: Ruhani, yoxsa Reisi?

İran xalqı iki zidd görüşün təmsilçisi olan hüquq doktoru arasında seçim etməli olacaq

Qeyd edək ki, prezident seçkilərinə 6 namizəd - hazırkı prezident Həsən Ruhani, vitse-prezident İshaq Cahangiri, Tehran şəhərinin meri, keçmiş hərbçi Məhəmmədbaqr Qalibaf, Məsləhet Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim, Məshəd İmam Rza (ə) ziyyət-gah kompleksinin direktoru, keçmiş İncilab Məhkəməsi həkimi Seyid İbrahim Reisi ve İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemi Təba qoşulmuşdu. Amma bir neçə gün əvvəl İran prezidentinin birinci müavini İshaq Cahangiri prezident Həsən Ruhanının xeyrinə namizədiyi geri götürdüyüünü açıqlayıb. Bir gün sonra isə daha bir namizəd, sabiq vitse-prezident Mustafa Haşemi Təba bəyanat verərək namizədiyini geri çəkdiyini elan edib ve seçiciləri indiki prezident Həsən Ruhanini destekləməyə çağırıb. Bundan başqa, 2009-cu il seçkilərində Mahmud Əhmədinejadın əsas rəqibi olmuş və sonradan "Yaşıl hərəkat" in liderinə çevrilmiş sabiq baş nazir, hazırda ev dəstəkləğində saxlanılan Mirküseyn Müsəvi İslahatçılığın dəstəklədiyi Həsən Ruhanı yəsə verəcəyini bəyan edib.

Tehranın meri, SEPAH qüvvələrinin sabiq generalı Məhəmməd Baqr Qalibaf isə namizədiyini İbrahim Reisinin xeyrinə geri götürdüyüünü elan edib. Bununla da faktiki olaraq seçkilərdə 3 namizəd qalıb: Ruhani, Reisi və Mustafa Mirsəlim. Aydın məsələdir ki, əsas seçki yarışı iki nəfər - Ruhani və Reisi arasında gedəcək. Hazırda müşahidəçilər görə, hər iki namizəd arasında açıq fərqlik üstünlük yoxdur. Yəni hər iki namizədin qalib gəlmə şansları bərabərdir.

"İslahat" qanadının əsas liderlərindən olan Ruhani son 4 ili ölkəni idare edib, eyni zamanda nüvə məsələsində "diplomatianın Şeyxi" adlandınilıb.

Həsən Ruhani 2013-cü il seçkilərində İrana qarşı sanksiyaları və kəskin embarqonu qaldıracağı, ölkə iqtisadiyyatını dirçəldəcəyi şüarı ilə qalib gelib.

2015-ci ildə Ruhani komandası ABŞ başda olmaqla, Qərb ölkələri ilə nüvə razılaşması imzalandı və bununla da dünyada ciddi bir dəyişiklik dönmənin qədəm qoydu. Amerika və Qərb ölkələri İrana qarşı bir sıra sanksiyaları ləğv etməye, İrana qarşı embarqoları yumşaltmağa və bir çox bank hesablarına qoyulan

diası onun ali dini lider postuna hazırladığını yazdı. Bir mənada Reisinin bu seçkilərdə irəli verilmesi onun üçün siyasi məşq, eləcə də seçilərsə, dövlət idarəciliyi təcrübəsi olacaq.

İndi bir çox yerli və beynəlxalq media Ruhani və Reisinin məziiyyətləri, xarakter və siyasi baxışlarını analiz edir. Hansı li-

hebsləri görməyə məcbur olur. Daha sonra raket sınaqları behanəsi ilə İrana qarşı ABŞ tərəfindən əlavə sanksiyalar qoyulsalar da, ümumilikdə ölkə müyyən mənada nefəs aldı və iqtisadi dırçılış yaşadı. 2016-ci ilde İranda 6,6 faizlik bir iqtisadi artım qeydə alınıb. Ancaq ölkədə hələ də 12,5 faiz gənclər

kənin ali lideri hələlik seçkiləre qarışmayıb. Dini lider ənənəvi olaraq seçki prosesinə qarışmasa da, onun hansısa namizədə dəstək vermesi mümkünür. Amma hələlik dini lider seçkilərə məsafəli yanaşır. Bu da onu göstərir ki, İran "dərin dövləti" seçki prosesinə müdaxilə etmək istəmir.



derin seçiləcəyi təqdirdə İranın daxili və xarici siyasetinə bunun necə təsir edəcəyi gündəmin əsas mövzularından biridir.

Hərbi tərəfdarı, 68 yaşlı Həsən Ruhani daha çox mülayim, gülərz və konfrantasiyalara meylli olmayan lider hesab olunur. Dini təhsilə yanaşı, Həsən Ruhani Sotlandiyin Qlazqo şəhərində Kaledoniya Universitetində İslam hüququ üzrə doktorluq dissertasiyası müdafiə edib. Doğrudur, son günlərdə Ruhanının dissertasiyasının oğurluq olduğu, ingilis dilinə başqası tərəfindən tərcümə olundu. Dini təhsilə yanaşı, Həsən Ruhani tərəfələri siyasetçi və parlaq karyeraya sahibdir.

İran-Iraq müharibəsi (1980-88) hərbi sistemdə çalışıb, mühabədən sonra 1989-cu ildən 2005-ci ilə qədər Milli Təhlükəsizlik Şurasının katibi postunu tutub. Ruhani siyasi dairələrdə "diplomatianın Şeyxi" adlandınilıb.

Həsən Ruhani 2013-cü il seçkilərində İrana qarşı sanksiyaları və kəskin embarqonu qaldıracağı, ölkə iqtisadiyyatını dirçəldəcəyi şüarı ilə qalib gelib.

2015-ci ildə Ruhani komandası ABŞ başda olmaqla, Qərb ölkələri ilə nüvə razılaşması imzalandı və bununla da dünyada ciddi bir dəyişiklik dönmənin qədəm qoydu. Amerika və Qərb ölkələri İrana qarşı bir sıra sanksiyaları ləğv etməye, İrana qarşı embarqoları yumşaltmağa və bir çox bank hesablarına qoyulan

arasında işsizlik var. Ruhani komandasına qarşı az da olsa korrupsiya ittihamları var. Bu da onun şanslarına mənfi təsir edir.

56 yaşlı din adamı və seyid olan Reisi daha əvvəl-80-ci illərdə eksinqilab fəaliyyətlərində ittihəm olunan yuxarılar insani mühakimə edən məhkəmə heyətində çalışıb. İslam hüququ üzrə doktorluq tərəfdarı olan Reisi 25 yaşında Tehran prokurorunun müavini vəzifəsinə yüksəlib. Məsələ ondadır ki, məhkəmə sisteminde olan Reisi inqilabın yetişdirdiyi, sadiq kadrlardan biridir. Onun gənc yaşında dövlətin həssas yanaşlığı vezifəni yeriñ yetirməsi və sürətli yüksəlisi bunun bir örnəyidir. Reisi haqqda iddiaların ən vacib onun ölkənin növbəti dini lideri ola biləcəyidir. Bezi dairələrə görə, Reisinin gözənləndən prezidentliyə iddiasını ortaya qoyması bununla bağlıdır. Çünkü prezident vəzifəsi ali dini liderdən sonra ikinci əsas postdur və ölkənin növbəti dini liderinin prezident olması lazımdır. Bu, həm təcrübə, həm de təyinatın daha rahat baş tutması üçün uyğundur. Çünkü daha öncəki, yeni hazırlı dini lider de bu görevə prezident postundan gəlib.

Bu mənada prezident seçkilərində Reisinin ciddi şansları var. Mühafizəkar dairələr, İranın dərin siyaseti və eləcə də herbi komandanlıq Reisinin müdafiə edir. Bunun bir sübutu da Tehran meri, istefada olan general Qalibafın namizədiyini onun xeyrinə geri çekməsidir. Amma seçkilərdə həllədici təsire malik olan şəxs, yəni ölü

Kəmhövsələ insanlar ölkəsi

Samir SARI



İstanbuldakı Atatürk aeroportuna yolu düşənlər bilir, gün ərzində orda çox sıxlıq olur, on minlərlə adam dünən dörd bir yanına üzur. Bu üzdən həm aeroport girişdə, həm də pasport-nəzarət məntəqəsində uzun növbələr yaranır. Başqa basıraq aeroportlarda olduğu kimi, bu hava limanında da növbələrin pozulmaması, insanların xaos yaratmaması üçün dəmir məhəccərlərdən ibarət labirint çərgələr düzəldiblər, sərnişinlər onun içi ilə aram-aram irəliləyirlər.

Bir dəfə biz, 5-6 azerbaycanlı başqa bir ölkədən transit reyslə vətəne gəlirdik, Atatürk aeroportuna enmişdik, ordan da Bakıya uçacaqdıq, amma basabas vaxta düşmüdü. Sözgedən dəmir çərgələrin arasında yüzlər rus, çinli, mongol, qazax, holland, alman, ərəb, qaradərili vardi. Bizi onların içində aram-aram irəliləyirdik, hövəlmiz daralmışdı, amma başqa variant yox idi, 10-15 dəqiqəlik əziziyət dözməliydik. Birdən bizdən təxminən 20 metr öndə iki nəfər növbəni pozdu, məhəccərlərin dirsək yerindəki lenti qaldırıb keçdilər, təxminən 30-40 adam qabağa düşdülər. Onlardan geridə olanlar bu qanacaqsızlığa gözərini bərəldərək, bəziləri donquldanaraq baxdıq zaman, növbəni pozanlar iri-şə-irişə öz aləmlərində nəsə izahat verib ("təyyarəye gecikir" tipli bir şey) irəli getdilər. Yol yoldaşlarımızdan biri dedi: "Vallah, onlar azerbaycanlı olacaq".

Ancaq buna gəndən bilmək olmazdı. Növbəni pozanlar azerbaycanlı da ola bilərdi, Anadolu türkü də, iranlı da, gürçü də, erməni də, hətta moldovan, ispan, portuqaliyalı, yunan, italyan da. Dəqiqləşdirə bilmədik, keçib getdilər.

İndi oxucuların çoxu düşünür ki, müəllif sözü fırlayıb o yerə getirəcək ki, beynəlxalq aeroportda, yüzlərə əcnəbinin gözü karşısındakı qanacaqsızlıq edənlərin azerbaycanlı olduğu bilinəcək.

Bəli, düz tapdınız. Əlbəttə ki, onlar azerbaycanlı çıxdılar. Biz onları pasport qeydiyyatı məntəqəsində də gördük, sonra təyyarəmizə minəcəyimiz qapının ağızında da. Öz aralarında iri-şə-irişə danışdırlar. Təyyarənin qalxmasına isə iki saat vardi.

Bu cür menzəni ölkə xaricinə çıxan hər biriniz görə bilərsiniz. Məsələn, "Sınıq körpü" sərhəd-keçid məntəqəsində hər gün yüzlərə adam növbəni pozaraq öne soxulur. Hamisidə həmisə eyni sözü deyir: "Hüzrə gedirik, gecikirik, icazə verin, biz növbəsiz keçək". Əşlində, bu formal xahişdir, icazə versek də, basib keçirlər, verməsek də. Bu qədər "hüzrə getməy" in qabağında növbəsiz keçənlərin sərhədin o təyin-dəki qohumları çıxdan qırılıb qurtarmış olmalyıdlar. Təbii ki, hamı onların sərhədi 3-5 dəqiqə tez keçmək üçün yalan danışdırıb.

Nədir axı bu 3-5 dəqiqəlik vaxt qazanmaq ehtirası? Çoxlu böyük zamandır? Bu qədər də hövələşizlik olarmı?

Dünen bənzer hadisə ilə supermarketdə rastlaşdım. Bu dəfə 30-40 saniyənin söhbəti getdi. Yolumun üstündəki supermarketdən lavaş, su, peçenye alıb kassanın önündə növbəyə durmuşdım. Məndən önce bir nəfər vardi. Birdən arxadan 35-38 yaşlı bir kişi yaxınlaşdı və dedi: "Olar mən səndən qabağa keçim?" Sualedici nəzərlə ona baxdım, yəni niye. Adam izahat verdi: "Mən az şey almışam". Sonra o, sözünün sübutu kimi elindəki çörək və şəker tozunu göstərdi. Mən də əlimdəkini ona göstərdim, yəni mən də çox şey almamışam. Elə bildim, söhbət bitdi. Yox, adam bir dəha dedi: "İcazə verin, keçim də". Gördüm, dirəşib, dedim, keç. "Sağ ol"-filan demədən keçdi. Ondan 30 saniyə sonra mən də kassaya ödəniş edib çıxdım.

Cəmi 30 saniyə. Bundan ötrü növbəni pozmağa, kimdənse xahiş etməyə, yaxud da mübahisəyə girməyə dəyərməli?

Bu, hövələşizlik məsələsi deyil, sərf mədəniyyət çatışmazlığı məsələsidir.

Hər il yollarda bu hövəlsiz və mədəniyyətsiz adamların üzündən yüzlərə sərnişin olur. İki dəqiqə qabağa düşmek, tixacdən birtehər sovuşmaq üçün avtomobilini becerib həftələrlə usta yanına ayaq döyenlər var. Eləsinin biri də bizim qəsəbədədir, maşını il on iki ay bufersiz və zamaskalı sürüür, hamiya da deyir ki, yavaş sərməyə hövələsi çatır. Qazandığı da cərimelərə və ustalara gedir.

P.S. Siz ki bu yazınızı sona qədər oxudunuz, deməli, hövələli adamsınız.

□ Kənan RÖVŞƏNOĞLU



Kürən adamin hekayəsi

Zamin HACI
 zaminhaci@gmail.com

Milli Məclis Rusiya əleyhinə azca mızıldanmışdı, dərhal iclasi təxirə düşdü. Çətin temadır. Qanib-qandırın rejim deyil. Putina nə başa salmaq olar? O boyda Amerikanı oyuncaga döndərilər, təhqir elədilər, rəhmətlik Vəzirov demişkən, bambılının birini prezident qoydurdu. İndi isə bu bambılı məxfi sirləri rus xarici işlər nazırına elə açıb tökürlər, deyərsən, su başında arvadlar qeybət qırır. Dünyanın hər üzünü görmüş İsrail keşfiyatı belə dəli olub, deyirlər, daha biz Amerika ilə məxfi məlumat bölməmək istəmirik, çünkü həmin informasiyalar sabahkı gün Putinin və dolayısı ilə Həsən Ruhaniyin ovcunda olur.

Doğrudan degradasiyanın bu dərəcəsi görünməmişdi. Belə şeylər bizdə olanda, misal üçün, Eldar müəllimin bandası kimisə tutub soyanda bunu anlamış olardı. Necə deyərlər, demokratiya qarşı deyil bazardan alasan, bizim demokratik dövlət təcrübəmiz isə yox kimidir. Ancaq Amerika Rusyanın əli altında oyuncaga çevrilirsə, o dünyada Reyqanı yüz faiz tərsine çevirirlər.

Bu baxımdan, çox sərt olmaq lazımlı deyil. Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv ediblər? Lap yaxşı ediblər! Lazım gelsə bu qərara görə Vladimir Vladimiroğlu Putin müəllimə Zəngilan rayon zəhmətkeşləri adından min-nətdarlıq məktubları da yollamalıq. Yazmalyıq çox düzgün qərardır, vaxtında atılmış addımdır, əgər istəyirsinizsə təzə bir ÜAK qayıraq, onu da ləğv edin. Hər il birini düzəldək, ləğv edin - əgər belə xoşdursa. Əsas odur dövlətçiliyimiz sarsılmamasın.

Hətta sizə deym ki, dövlətçiliyimizin özü də siyasi sabitlik, iqtisadi artım, ən böyük yarımdalma qazma qurğusunun düzəldilməsi təpki işlərin yanında dehşətli dərəcədə vəcə alınmamalıdır. Baxın, neftin qiyməti düşür, ancaq biz neftçixarma tariximizdə ən yekə yarımdalma qurğusunu işə salırıq. O cümlədən, Beynəlxalq Bankı restrukturizasiya eleyirik. Axırıncını bankın müdürü Xalid müəllim söyləyib, düzü, biz bunun nə olmasına hələ tam anlaya bilmirik. Elman müəllim manat ödəndə də "tədiyyə dalansını üzən məzənnəyə innovasiya edirik" (balans sözü yanlış düşdü, düzəltmədim - Z.H.) tipində nəsə demişdi. Zorlama işində məhkəmədə ifadə verən şahid haqqında bu temada çox yaxşı lətfə var, ancaq 18 nədir, hətta 25 plusdur, yazmaq mümkün deyil. Mollanın sözü olmasın, bilənlər bilmeyənlərə danışın. İp ucu verim ki, içində "əlaqə" sözü var.

Sözləmiş, bu restrukturizasiya prosesində mənə bir sual da maraqlıdır ki, əgər BB-nin köhnə rəhbərliyini tutub dama salıblarsa, ordan pul götürüb xaricə qaçan bir sürü qohum-əqrəba niye axtarılmır? Məsələn, bankın 18 milyonunu dükan-bazara, turist səfərlərinə xərcleyən adamın adı heç yerde çəkilmir. Ancaq bizim işiq puluna 5 manat borcumuz olanda dövlətin min dənə idarəsi yecuc-məcuc qəbileləri kimi töklülüşüb gelir, dünyani gözümüzə qaranlıq edirlər. Xeyir ola? Neyləyək indi, bəlkə biz də Putine şikayət yazaq? Onsuz xalqımızda tarixi moddur, həmişə ora-bura yazmışq, "gəlin bizi düzəldin" xahişi eləmişik - türkün məsəli. Ta özümüz öz dərdimizə əlac edək, öz aramızda birləşib problemləri müstəqil şəkildə aradan qaldıraq, bunlar bizi yad getir.

Yazını rus yazıçısı Daniil Xarms-in "Kürən adam" hekayəsi ile bitirirəm:

"Bir kürən adamvardı, onun gözləri və qulaqları yox idi. Onun heç tükəri də yox idi, demək kürən adlanmayıq çox şərti məsələydi. O danişa da bilmirdi, çünkü ağızı yox idi. Burnu da yox idi. Onun hətta əlleri və ayaqları da yox idi. Onun qarnı da yox idi, beli də yox idi, bel sümüyü də yox idi, heç bir daxili orqanları da yox idi. Heç nəyi yox idi! O üzdən, aydın deyil söhbət kimdən gedir. Yaxşısı budur, biz də onun haqqında daha danışmayaq".

Hərb, voxsa sülh: situasiya böyük partlayış həddində

İki gün önce prezidentlərin Vyananın görüşünün iki ili tamam olundu. Rusiya, ABŞ və Fransanın xarici siyaset idarələri başçlarının da qatıldığı həmin yüksək səviyyəli görüş 4 günlük aprel savaşından az sonra unikal bir fürsət idi ki, Qarabağ damışqlarında, nəhayət, dönüş bas versin, diplomatik həmlik ilə yadda qalsın. Əfsus ki, şans buraxıldı. Sammit heç bir ciddi sənəd, anlaşma, bəyannamə qəbul olunmadan bitdi.

Ən betəri odur ki, ovaxtdan indiyədək prezidentlərin Sankt Peterburq görüşü (iyun) istisna olmaqla, Dağlıq Qarabağ dair sülh prosesinde heç bir önemli hadisə baş vermeyib. Danışqlar hələ də dalandadır və oradan nə vaxt çıxarılaçaq məlum deyil. İki əsas vasitəci dövlət - Rusiya və ABŞ arasında yaşanan və azalmaq bilməyən gerçilik isə effektli danışqların bərpasına inamı daha da azaldır. Sülh şansları azaldıqca isə yeni və daha dağdıcı müharibə riski sövq-təbii artır. Çünkü istənilən sülhün alternativi - müharibədir. Yaxın-uzaq tarix, ötən ilin aprel hadisəleri bunu döndə-dönə isbat edir.

Artıq yerli və əcnəbi analitiklər də bölgədə müharibə ehtimalının xeyli gücləndiyi barede xəbərdarlıq etməkdəirlər. Az önce tanınmış politoloq Eldar Namazov mətbuata açıqlamasında Dağlıq Qarabağda müharibənin müstəsnə olaraq Rusiyadan asılı olduğunu bəyan etmişdi. Daha sonra ABŞ-dakı nüfuzlu Mili Təhlükəsizlik Agentliyi yaydığı hesabatda 2017-ci ildə Azərbaycanla Ermənistan arasında hərbi toqquşma ehtimalının güclü olması barədə xəbərdarlıq etmişdi.

"Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı böyükdür. Dağlıq Qarabağda vəziyyət kəskinləşəcək, bu, ötənilki kimi lokal olmayacaq və dövlətlərarası müharibəyə əvviləcək". Bu ehtimalı isə gürçü ekspert Vaxtanq Maisaya Gürcüstanın "Rezonans" neşrine müsbəhəsində irəli sürüb (publika.az).

Onun sözlerinə görə, müharibənin baş vermesində Ermənistan maraqlıdır: "Ermənistanı Moskva və İravan arasında imzalanmış hərbi müqavilələr motivasiya edir". Lakin ekspertə görə, müharibədə ən böyük marağı olan Rusiyadır. "Rusiya Cənubi Qafqazda öz döyüş hazırlığını gücləndirməyə cəhd edir. Təsadüfi deyil ki, abxaz dəmir yolu məsəlesi gizli danışqlar səviyyəsində davam edir. Abxaz dəmir yolu



Qarabağda yeni müharibə təhlükəsi - Rusiya sülhü savaşa dəyişir?

Böləğə üzərində qara buludlar yenidən sıxlışır; sülh şansları sıfır yaxınlaşır; əcnəbi analitiklər də bir-birinin ardınca müharibə xəbərdarlığı edir...

nun bərpası Rusiyaya hərbi də belə raket zərbələri nəticəsində bir neçə mülki azərbaycanlı şəxsin həlak olması olmuşdu. Bütün bunlar isə onunla nəticələndi ki, erməni tərəfi bir səra strateji yüksəklikləri itirdi, canlı qüvvə və texnika sarıdan böyük itkiyə məruz qaldı və Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi, başda müdafiə naziri Seyran Ohanyan olmaqla, istefaya gəndərildi".

Öz növbəsində rusiyalı analistik Mixail Belyayev hesab edir ki, Qarabağ dair sülh şansları faktiki, sıfır yaxınlaşır. Musavat.com-un məlumatına görə, bu barədə o, "Vestnik Kavkaza" nəşrindəki analistik yazısında qeyd edib.

Analistik yazır: "Yayın gəlisi ilə Dağlıq Qarabağ konflikti zonasından həyəcanlı xəbərlər artıraqdır. Bugündə Azərbaycan ordusu ermənilərin "OSA" zenit-raket kompleksini və onun xidməti maşınını məhv elədi və bunun videosunu yaydı. Ehtimal ki, Azərbaycan silahlı qüvvələri növbəti dəfə İsrail istehsalı olan və idarə olunan "Spayk" raketindən istifadə edib - hanlıların effektivliyi ki, hələ ötən ilin aprel döyüşlərində özünü göstərmişdi. Ertəsi gün axşam erməni silahlı qüvvələri Ağdamın kəndlərini intensiv atəşə tutmaqla cavab verməyə çalışıdalar. Hərçənd mülki obyektlərə qarşı bu cür permanent hücum taktikası Ermənistən silahlı qüvvələrinin özü üçün də ciddi risk təşkil edir. Təsəddüf deyil ki, abxaz dəmir yolu məsəlesi gizli danışqlar səviyyəsində rəvac verən faktorlardan biri

yox, Ermənistanın özü ududur. "Görəsən, Dağlıq Qarabağ etrafındaki geniş, insan yaşamayan əraziləri işğal altında saxlamaqla özünü təcridə, boşalmaya tuş eləmək Ermənistanın yaxın və orta perspektivdəki milli maraqları baxımdan nə dərəcədə rasional siyasetdir? Sual yəqin ki, ritorikdir", - deyə müəllif qeyd edir.

Məqalənin sonunda analistik düşmən ölkədəki Sərkisyan rejiminin öz hakimiyət maraqları baxımdan mövcud status-kvonu saxlamaqdə maraqlı olduğunu vurğulayır və əlavə edir:

"Bele vəziyyətdə dinc nizamlama şansı sıfır bərabərdir. Bu da belə bir ehtimal irəli sürməyə imkan verir ki, yaxın zamanlarda Dağlıq Qarabağda situasiya yenidən böyük partlayış həddində gələcək".

Lakin yen partlayış təhlükəsinin bir səbəbi də Rusianın Qarabağla bağlı nizamnamada astagelliyi, onun öz sahələti, işgalçi Ermənistana təzyiq eləmək istəməsidir. Əksinə, ÜAK etrafındaki son olaylar göstərir ki, Moskva təzyiqləri Bakıya yönəltməyə çalışır. Görsən, niyə? Gerçekdənmi Rusiya Qarabağda yəni müharibədə maraqlıdır? Doğrudanı o, cirtdan Ermənistana görə Azərbaycan və Türkiye kimi bölgənin iki mühüm dövlətini həmişəlik itirə biləcəyini ciddiye almır?

□ Siyaset şöbəsi

Xəber verdiyimiz ki-
mi, president İl-
ham Əliyev Azər-
baycan Xalq Cüm-
huriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində
qeyd olunması ilə bağlı sə-
rəncam imzalayıb. Ölkə
başçısının bu sərəncamı ic-
timaiyyət tərəfindən rəg-
bətlə qarşılıqlı.

Bu sərəncamın cümhuriyyətə verilən ən böyük dəyər ol-
duğu qeyd olunur və sərəncam
o böyük tarixə layiq şəkildə
icra olunacağı vurğulanır. Ölkə
müxalifəti, ictimai-siyasi xadimlər,
tarixi alimlər sərəncamı
yüksek dəyərləndirirlər.

Rəsulzadə Araşdırma Mərkəzinin rehbəri, tarixçi alim **Nəsiman Yaqublu** sərəncamı al-
qışlayır. Bu barədə "Yeni Müsavat" a danişan tarixçi alim burları dedi: "Ölkə başçısının belə bir
sərəncam vermesi, doğrudan da
cümhuriyyətin 100 illiyini yüksək
səviyyədə keçirməyə şərait yara-
dır. Bu baxımdan, sərəncamı al-
qışlayıram. Özü də bir il əvvəldən
verilən sərəncamdır, yeni bir ili-
miz var ve yüksək işlər görmək
imkanımızın genişdir. Arzu edə-
dim ki, bu sərəncamın həyata ke-
çirilməsi üçün ciddi işlər mexa-
nimizi yaradılsın. İlk növbədə, bu
sahəni bilən şəxslərdən ibarət
bur qrup formalaslaşmalıdır, orada
konkret iş planı müəyyən edilmə-
lidir. Çünkü bu yüz illiyi tek biz
qeyd etməyəcəyik. O dövrde
müstəqilliklərinə elan etmiş döv-
letlər də yüz illiklərini keçirəcək-
lər. Mənədən olan məlumatə görə,
müstəqilliklərinin yüz ili tamam
olan dövlətlər də bunu qeyd et-
məye yüksək səviyyədə hazırla-
şacaqlar. Bu baxımdan, eleyt-
meliyik ki, bu yüz illik bizim üçün
mühüm hadisəyə çevrilsin. Bun-
dan ötürü o dövrün həqiqi müte-
xəssislərini bu işə cəlb etmək la-
zımdır. Yeni tez-tez mövqeyini
dəyişən, sifarişlə tarix yazan, sə-
nədlər axtaran şəxsləri deyil, bu-
nu daha dərindən bilən, həqiqətən tariximizə
təhfələr verməyə çalışanları proseslərə cəlb etmək lazımdır"

Prezidentin cümhuriyyətin 100 illiyinə dair sərəncamına reaksiyalar



Nəsiman Yaqublu: "Sifarişlə tarix yazan, sənədlər axtaran şəxsləri deyil, bunu daha dərindən bilən, həqiqətən tariximizə təhfələr verməyə çalışanları proseslərə cəlb etmək lazımdır"
Dilaver Əzimli: "Bu sərəncam cümhuriyyətin yüz illiyinin yüksək səviyyədə baş tutması üçün mühümdür"

tərəfimizə təhfələr verməyə çalışanları proseslərə cəlb etmək lazımdır. İlk növbədə, cümhuriyyət dövrüne aid sənədləri ölkəmizin arxivlərindən deyil, xarici ölkələrin arxivlərindən toplayıb gətirmək lazımdır. Çünkü Türkiye və Avropa ölkələrində bu tarixle bağlı çoxsaylı sənədlər var ki, hələ toplanıb Azərbaycana gətiriləməyib. İkinci, cümhuriyyətin qurucuları, onların irti ilə bağlı sənədləri toplayıb ölkəmizə getirmək lazımdır. Bu sənədlərin ço-

xu dövlət arxivlərində deyil, şəxsi adamlardadır ki, onları alıb getirmək lazımdır. Digər tərəfdən, cümhuriyyət qurucularından sovet dövründə xaricə yaşayanlar olub ki, onların orada ailə üzvləri var. Onlarda da sənədlər var, həmin sənədləri almaqla yanaşı, o insanları da bu proseslərə qoşa bilərik. Çalışmalyıq ki, bu məsələdə onlar bize kömək etməklə yanaşı, diqqəti olsunlar. Fransa, Polşa, Almaniya və digər Avropa dövlətlərində bu insanların qo-

humları yaşayır. Məsələn, Məmməd Əmin Rəsulzadənin poliyak olan həyat yoldaşının orada qohumları yaşayır. Belə nümunələr çoxdur. Ən vacib olan məsələlərdən biri də, o dövrlə bağlı sənədlə film çəkməkdir. İndiye qədər cümhuriyyət barədə hələ bir film belə çəkməmişik, müstəqillik eldə etdiyimiz bu neçə il ərzində. İndi artıq zamanda uduzurraq, belə filmlər çəkiliş etməyi təqdim etməliyik. Eyni zamanda bu insanların məzarla-

rını ölkəyə getirmək lazımdır. Təsəvvür edin ki, yüz illik qeyd olunur, amma ölkədə bir dənə də cümhuriyyət qurucusunun məzarı yoxdur ki, səhəri gün gedib orada bir tədbir keçirək, yaxud məzarları üstünə bir dəstə gül qoyaq. Bunlara diqqət etmek çox vacibdir. Bunları etmiriksə, heç olmasa xarici ölkələrdə onların məzarlarına dövlət diqqətinin ayrlamasına nail olmaliyiq, onlara qayğı göstərmeliyik. Coxlarının məzarı dağlırlar, uçurulur, çox

rokratik səməreliliyi göstərmək üçün atılmış addım da ola bilər".

Elxan Şahinoğlu hesab edir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvində Qarabağ məsəlesi yalnız səbəblərən biridir. Ekspertə görə, bizim Ermənistandan üzərində hərbi üstünlük qazanmağımızı istəmirlər: "Kremli Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvində qərar veribsa, deməli, bunun səbəbinə Rusiya-Azərbaycan münasibətlərinin hazırlı durumunda axtarmaq lazımdır. Birincisi, Kreml TAP, TANAP, Baki-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keşir və istər-istəməz az da olsa, Rusiyanın regional gücünü zəiflədir. Məsələn, mayın 15-də Pekində "İpek yolu" layihəsi ilə bağlı zirvə toplantı keçirildi, həmin toplantıda Rusiya prezidenti də iştirak edirdi. Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Pekində çıxışında qeyd etdi ki, yakın bir neçə ayda Baki-Tiflis-Qars dəmir yolunu hazır olacaq. Bu dəmiryolunun işə düşməsi o deməkdir ki, Çindən çıxan mallar Mərkezi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərində Avropa bazarlarına çatacaq. Halbuki Moskva Çin mallarının Trans-Sibir dəmir yolu ilə Avropaya çatdırılmasını isteyir. Ancaq elə rusiyalı müte-xəssislərinin sözlerinə görə, Trans-Sibir dəmir yolu problemləri çoxdur və qatarlar ləng hərəkət edir. Ona görə de Çin

Baki-Tiflis-Qars dəmir yoluna maraq göstərir". E.Şahinoğlu gərginliyin artmasında ikinci səbəb olaraq yuxarıda qeyd olunan məqamı, Azərbaycanın cəbhə bölgəsində işğalçı üzərində hərbi üstünlüğünü artırmasını qeyd etdi: "Elə Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin elan edildiyi gün Azərbaycan ordusu işğal edilmiş ərazi də işğalçının zenit-raket kompleksini məhv etdi. Kreml açıq-aşkar Azərbaycanın Ermənistandan üzərində hərbi üstünlüyünü artırmasını istemir. Buna görə Azərbaycanı zəiflətmək, problemlərini artırmaq üçün müxtəlif yollarla baş vurub". Politoloq üçüncü mühüm məsəlinin olduğunu da vurguladı: "Kremli Azərbaycanda ötən prezident seçkisinde olduğu kimi bu dəfə də rəsmi Bakıya təsir yolları haqqında düşünür. Ötən dəfə prezident seçkisine az qalmış Moskvada "Milyonerlər ittifaqı" yaradıldı. Həmin qurumda Rusiyada yaşayan azərbaycanlı olıqarxlara yanaşı Rüstəm İbrahimbəyov və Abbas Abbasov da yer aldı. Halbuki bu ikisini olıqarx saymaq olmaz. Ancaq her ikisi ilə Azərbaycan həkimiyətinin problemi var. Görünür, Moskvada növbəti prezident seçkisinde Azərbaycan həkimiyətine tezyiq kimi yeni planın hazırlanıqlarına başlanılib və ilk addım kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvində qərar verilər".

□ Cavid TURAN

ÜAK-in ləğvində aysberqin görünməyən tərəfi-britaniyalı ekspert açıkladı

Politoloq: "Kreml Azərbaycanda prezident seçkisində rəsmi Bakıya təsir yolları haqqında düşünür"

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ətrafında müzakirələr artıq iki ölkənin sərhədlərini aşır. Britaniyada mənzillənən Qafqaz üzrə ekspert Dennis Sammut hesab edir ki, ÜAK-la bağlı qərar iki ölkə arasında "ciddi problemlərin olduğunu ortaya qoyur" və əlaqələrdəki daxili gərginliyin yalnız "üzda olan hissesini" göstərir.

Ekspert hesab edir ki, Rusiyada Azərbaycan diaspora təşkilatının ləğv edilməsi Rusiya və Azərbaycan arasındaki gərginlikdə "aysberqin yalnız görünen hissəsidir", britaniyalı ekspert deyib. ("BBC-Azərbaycan") Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan əlaqələrində belə bir addım kifayət qədər yenidir və gözlənilməz olub. Ekspertin fikrincə, Moskvani açıq tənqid etməkdən yayanın, strateji tərəfişlərə barədə danişan rəsmi Bakı hazırda Rusiyani "qeyri-dost" addımda ittihad edir.

Dennis Sammut hesab edir ki, bunun iki izahı ola bilər: Birincisi, Azərbaycan Sankt-Peterburq görüşündən sonra Qarabağ probleminin həlli ilə bağlı gözəldiyi inkişaf olmadığına gör-



"BBC-Azərbaycanca"na danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, ÜAK-ı bağlamaqla Moskva Azərbaycana "yerini göstərmək" istəyib: "Bakı artıq Rusiyanın bütün tələblərini yerinə yetirir. Sadəcə olaraq, Moskva ÜAK-ı ləğv etmək kimin hakim olduğunu göstərmək istəyib". Z.Əlizadə deyib ki, ÜAK sənədləri tələblərə uyğun saxlamaya da bildir:

"Bu başqa qurumlarda da olur. Amma bu sehvələr onların ləğvi ilə neticələnmir". Politoloq hesab edir ki, "böyük hadisənin kiçik bir izahı" da ola bilər və "çox güman ki, məsələ həm də bürokratik oyunların neticəsi"dir: "Yəni bürokratik qurum (Ədliyyə Nazirliyi) deyə bilər ki, biz işimizi yerinə yetirir, qanunun tələblərinə ciddi riayət edirik. Yəni təşkilatın ləğvi bù-

Yayımı dayandırılmış ANS telekanalının kollektivi 14 il önce dünyasını döyişen eks-prezident Heydər Əliyev müraciət ünvanlayıb. ANS kollektivinin bir qisminin də çalıştığı istipress.com saytında dərc olunan müraciətdə onların səslərinə səs verilmədiyi və problemlər içərisində olduqları qeyd olunub.

Müraciətdə deyilir ki, artıq 10 aydır keçmiş Sovetlər Birliğinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Kollektiv televiziyanın arxivini eldə edə bilənlərindən şikayetlənib. "Arxivimize girişimizə yasad qoyulub. Müstəqil jurnalistikamızın en qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdiyimiz dövlət qurumları bize yalnız sükütlə cavab verirlər. Ses verdiyimiz prezidente səsşim gedib çatdır. ANS 25 illik keçmişindən məhrum edilib. Otaqlarımızın qapısı hüquq-mühafizə orqanlarının əmri ilə möhürünləb. Öz əmlakımıza əl vura bilmirik", - deyə müraciətdə qeyd olunur.

Bəs kollektivin bu qeyri-adi müraciətinin izahı nədir?

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov "Yeni Müsavat" a bildirdi ki, müraciəti həq də hansı şəxsin fikri saymaq doğru deyil: "Bu müraciət tamamilə kollektivin fikridir. Orada yazılanlar nə menim, nə Mir Şahinin, nə Vəqifin, nə de Seyfullanın sözləridir. Bütün vəziyyətimiz orada öz əksini tapıb. Bunun başqa cür izahı yoxdur. Biz çox pis vəziyyətdəyik və heç kim səsümüzü eşitmir. ANS fəaliyyətdə olduğu za-

man kollektiv işleyirdi, maaş alırdı və öz işlərini sevirdilər. Biz vaxtılı gülə altında işləmisi. Yaxşı, belə olan halda bizdən nə terrorist çıxar ki? Kim işləmirse, yalnız onların fealiyyətində nöqsan olmur. Biz işlədiyimiz üçün nöqsanlarımız da olub. Nöqsan olanda cərimə etmək, cəza vermək olar. Ancaq bağlamaq doğru deyil. Vəziyyətimiz çox pisdir".

Müraciətin hökumət tərəfindən necə qarışanacağı barəsində isə Mais Məmmədovun fikirləri aşağıdakı kimidir: "Biz hökuməti söyməmişik, danlamamışık, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin". Azerbaycan vətəndaşlarıq və buna da haqqımız var. Biz öz ölkəmizi çox sevirik və heç zaman aramızdan casus, terrorist çıxmayıb, çıxa da bilməz. 79 yaşım var, özüm de şəker xətəsiyəm. Ayaqda güclə durduğum halda, işdən çıxmamışam. Yegane jurnalistəm ki, mənə deyirdi-filan yerə getme, ancaq gedirdim. İrədan reportaj verdiyim zaman uşaqlarının həyatı tehlükə altına düşməşdi. Yəni bizim hər birimizin iş xatiresi, tarixi var. Hər nə isə..."

Onu da qeyd edək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Mir Şahin Ağayev sosial şəbəkədə yazdığı status-

Mais Məmmədov ANS-in qeyri-adi müraciətine izahat verdi

"Müraciətine izahat verdi"

Mais Məmmədov: "Biz hökuməti söyməmişik, danlamamışık, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin"

Qulu Məhərrəmli: "Bizim bilmədiyimiz çox məsələlər var"

Fərhad Mehdiyev: "ANS açılmalıdır, çünki müstəqilliyi az olsa da, alternativ xəbər alma mənbəyi id"



Mais Məmmədov

da bildirib ki, ANS-i hakimiyət yox, kütəlvə laqeydilik bağlayıb: "Menim davam hakimiyətə deyil, bu laqeydiliklədir".

Telejurnalıst Qulu Məhərrəmli "Yeni Müsavat" a bildirdi ki, əslində müraciəti normal qarşılıqla lazımdır: "Kimin

hara ümidi və gümanı varsa, ora da müraciət edir. Mən buna pis baxıram. Əsas nəticədir. Mənə elə gəlir ki, ictimai diqqəti cəlb etmək üçün forma kimi bu cür müraciət seçilib. Bu, yeni terzdır və məncə, hökumətde qıcıq yaratmaz. Hesab edirəm

ki, bu müraciət qanundankənar, ruhi-mənəvi məsələdir. İndiki vəziyyətdə ANS-lə necə davranışılmalı olduğunu söylemək çətindir. Çünkü bizim bilmədiyimiz çox məsələlər var. Ancaq bütün hallarda hesab edirəm ki, bir televiziya kanalının bağlanması söz və mətbuat azalığına ciddi zərər vurur. Xüsusiələ də hazırlı zamanda, bizim televiziyaların böhran keçirdiyi ərefədə televiziyanın bağlanması arzuolunan deyil. Bu baxımdan, kanalın açılmasına tərəfindəyəm".

ANS rəhbərliyinin laqeydilik məsələsinə gəlince isə Q. Məhərrəmli aşağıdakılardı bildirib: "Əslində məsəlenin ən mürəkkəb tərəfi de burasıdır. Çünkü bu, çox mütəhərrik məsələdir. Düşünürəm ki, ANS texminən 10 il önce

bağlanan zaman cəmiyyətimiz onlara kifayət qədər güclü dəstek vermişdi. Həmin zaman bir resurs olaraq, ANS bundan istifadə etmedi. Görünür ki, o vaxt buna, həm də ehtiyac olmadı. Ancaq açıldıqdan sonrakı dövrə mənə elə gəlir ki, ANS ictimai maraqlara o qədər də böyük diqqət yetirmədi. Cəmiyyətin müəyyən gözəllətiləri vardi ki, onunla bağlı bir qədər problemlər oldu. Bu baxımdan, insanlardan bu gün ANS-ə geniş dəstək yoxdur. Əlbəttə ki, bu, bir faktdır. Görünür ki, ANS-çilər də bundan məyus olublar. Büttövlükde isə Azərbaycan cəmiyyəti o qədər də güclü deyil. Cəmiyyət bu kimi principial məsələlərdə dəstək ifadə edə bilmir. Cəmiyyəti hər kəs qısa da, buna doğru baxıram".

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, əslində bu müraciət birbaşa olaraq hökumətedir: "Bir az xahiş, bir az narazılıq, amma daha çox sitəmdir. Mövcud hökumətin buna necə reaksiya verəcəyi ni tehlil etmək əvəzinə, müraciəti lağa qoymaq əsas mənzəreni görməmək deməkdir. ANS açılmalıdır. Çünkü müstəqilliyi az olsa da, alternativ xəber alma mənbəyi id".

□ Əli RƏİS

İqtisadçılar etiraz edir: "Real inflasiya rəsmi rəqəmlərdən daha yüksəkdir"

"Azərbaycan əhalisinin 80 faizi qazancının az qala hamısını ərzağa xərcləyir"

Bu ilin yanvar-aprel aylarında ötən ilin analoji dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,5% artıb. Dövlət Statistika Komitesindən verilən məlumatə görə, ötən 4 ay ərzində ərzaq məhsullarının qiymətləri 17,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin, qiymətləri isə 8,7% artıb.

Bəs görəsən bu rəqəmlər nə dərəcədə reallığı eks etdirir? Bahalaşma səviyyəsi bundan daha artıq ola bilərmi? İslam Həməryiliyi Oyunlarından və Formula 1 yarışından sonra ölkə iqtisadiyyatını nə gözləyir, inflasiya daha da arta bilərmi?

Bu suallara iqtisadçı ekspert Əkrem Həsənov "Yeni Müsavat" a açıqlamasında aydınlıq getirdi: "İstehlak məhsulları və xidmətləri üzrə inflasiyanın real dərəcəsini hər bir evdar qadın belə gündəlik alış-veriş xərcində görür. Təbii, bu, 13,5% deyil, azı 25%-dir. Xüsusən də məhsullar üzrə. Xidmətlərin qiymət artımı bəzən heç olmayıb da. Məsələn, bərbər, taksi və s. inflasiya da daha yüksək ola-



Niye? Ona görə ki, onların qiyməti onsurda şüşmiş idi əvvəldən. Amma məhsulların qiyməti daha çox artıb. Səbəb də bellidir: onların çoxu xaricdən gelir, sahibkarlar valyuta risklərini qiymət artımı yolu ilə tənzimləyir, bir çox sahibkar biznesini bağlayır, rəqabət zəifləyir və s. Amma o da düzdür ki, əslində inflasiya gözəltisi daha yüksək idi. Sadəcə, Mərkəzi Bankın manat kütlesini keskin azaltması inflasiyanı zəiflətdi, devalvasiyanın isə qarşısını aldı. Lakin melumdur ki, bu proses çox çəke bilməz. İqtisadiyyata pul lazımdır, buna görə də Mərkəzi Bank kreditləşdirməni davam edən kim devalvasiya da olacaq, ikirəqəmli inflasiya çox

həlli üçün sahibkarlığa real dəstek, qeyri-neft sektorunun inkişafı lazımdır. Amma təessüf ki, məmurların çoxu dövlət başçısının bu sahədəki siyasetini qeyri-qənaətbəxş icra edir".

"Yeni Müsavat" a dənəşan iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Azərbaycan iqtisadiyyatı üçün ikirəqəmli inflasiya çox

ciddi təhdiddir: "Inflasiya insanların real gelirlerini "yemek"lə məşğuldur. Hökumət rəsmi statistika da açıqladı ki, ölkədə əhalinin gelirləri 6 faiz artıb. Bu nominal artımdır, real artım yoxdur. Inflasiya isə bu nominal artımı da heçə endirir. Manatın dəyərdən düşməsi, daxili istehsalın zəif olması, insanların xaricdən getirilən məhsullardan daha çox gelirlerinin 20 faizdən yuxarısına

inflyasiyanı artırır. Bu da insanların günahı deyil, onlar hər zaman risk faktorunu da nəzərə alırlar. Çünkü manatın dəyərdən düşməsi riski var. Məhsul götərən insanlar bu riski nəzərə alaraq risk marjını da üzərinə gəlirlər, təqribən 5-10 faiz əlavə qiymət qoymağa çalışırlar. Bu faktorlar inflasiyaya ciddi təsir göstərir və iki-rəqəmli həddə olmasına səbəb olur. Hesablama qaydasına gəldikdə isə təbii ki, Azərbaycanda bu həmişə problem olaraq qalır. Çünkü beynəlxalq praktika ilə Azərbaycanda hesablanan inflasiya arasında ciddi fərəq var. Azərbaycanda həm indiqatorlar azdır, həm də inflasiya səbətinə daxil olan məhsulların çeşidi azdır. Xidmətlərin də çeşidi azdır".

N. Cəfərlinin sözlərinə görə, artıq Avropanın ölkələrində, o cümlədən qonşu Gürçüstəndə inflasiyanın hesablanmasında yeni qaydalar tətbiq olunur: "İnfasiya səbəbi genişlənənə idi və həcmi artıa idi, təbii ki, inflasiya dərəcəsi də artacaqdır. İndikindən daha çox olacaqdır. Bütün burlara baxmayaq, Azərbaycanda əhalini en çox narahat edən ərzaq inflasiyasıdır. Hətta rəsmi rəqəmlərdə ərzaq inflasiyası ümumi inflasiyadan 3-4 faiz daha yüksəkdir. Bu da ciddi sosial gərginlik yarada biləcek bir faktordur. Azərbaycan əhalisinin 80 faizinin qazancının az qala hamısı ərzağa xərclənir. Bu da ölkədə yoxsulluq göstəricilərinə biridir. Hökumət bunu da qəbul eləmir. Ancaq beynəlxalq praktikada hər bir insan gelirlərinin 20 faizdən yuxarısına

ərzağa xərcləyir, artıq o kasib sayılır. Azərbaycanda isə azəteminələr əhali az qala gəlirlərinin hamısını ərzağa xərcləyir. Bu baxımdan, ərzaq inflasiyası daha vacibdir".

Proqnozlara gəlince, ekspert bildirdi ki, yay mövsümündə yeni meyvə və tərəvəzin bazara çıxması ilə bağlı inflasiya bir qədər aşağı düşə bilər: "Mən yay mövsümündə manatın mezzənnəsində də çox ciddi oynamaların olacağını gözəlmirəm. Müəyyən hərəkətlərə olsada, kəskin fərq olmayacağı, Artıq iki aya yaxındır ki, Mərkəzi Bank manatın en aşağı həddinin 1.70 olduğunu sənki elan edib. Bu həddə bir qırmızı xətt çəkib və rəsmi məzənnənin bundan aşağı düşməsini istəmir. Bu baxımdan, rəsmi məzənnəne 1.70-dən aşağı düşməyəcək. Amma yuxarı qalxmasında çox cüzi tərənişlər ola bilər. Qiymətlərə və məzənnəyə təsir edəcək amillər payız və qış aylarında olacaq. Burada beynəlxalq faktorlar da var. İyun ayından FED-in faizləri artıracağı gözlənilir. Növbəti faiz artımı da sentyabrda nəzərə tutulur. Nefin qiymətlərində də ciddi bir qeyri-müəyyənlik var. Nefin qiymətləri 15 faizə yaxın aşağı düşüb. Bu tendensiyanın davamlı olması ehtimalı da var. Mayın 25-də OPEC-in də hasilatın azalması ilə bağlı ictası olacaq. Bütün burlar beynəlxalq amillərdir. Daxili amillər isə yerində qalır. İnhisarlılıq, rəqabəti mühitin olmaması da qiymət artımını tetikləyən əsas amillərdən biridir".

□ Nərgiz LİFTİYEVA

Xəber verdiyimiz kimi, həzirdə Hollandiyada mühacir həyatı yaşıyan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus haqqında Apelyasiya Məhkəməsi onların ölkəyə məcburi gətirilmələri barədə qərar çıxarıb. Qərar mayın 17-də Yunusların barələrindəki hökməndən verdikləri şikayətlə bağlı keçirilən məhkəmədə elan olunub. 31 maydakı növbəti məhkəmə iclasına qədər onlar gətirilməlidir.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqov vəsatət qaldırb. O, təqsirləndirilən şəxslərin ölkədən çıxışına Ali Məhkəmənin icazə verdiyini, ona görə də onların iştirakı olmadan prosesin keçirilməsinin mümkün olduğunu söyləyib. Məhkəmə vəsatəti rədd edib.

Yunuslar haqqındaki bu qərar bir sira müzakirələrə yol açıb. İndiki beynəlxalq şərtlər daxilində onların Azərbaycana gətirilmələri mümkünüz görünür. Çünkü istənilən Avropa ölkəsi belə qərarın icrasına imkan vermir. İstər həmin dövlətlərin imici baxımından, istərsə də daxili qanunları ilə bağlı bu tipli qərarların icrası mümkün olmur. Belə olan halda məhkəmənin qərarının icrası üçün Yunuslar barəsində Interpol xətti ilə axtarış elan olunmasından başqa Azərbaycan hökumətinin çıxış yolu qalmır. Çox güman ki, bu qərar da veriləcək.

Leyla və Arif Yunuslar məhkəmə qərarına münasibətlərini bildiriblər. Onlar hesab edirlər ki, xaricdə olsalar da, fəaliyyətlərini davam etdirirlər ki, bu da Azərbaycan hökumətinin narahatlılığına səbəb olub və sebebən də belə qərar çıxarılib. Fəaliyyətlərini dayandırmadıqlarını deməklə yanaşı, ər-ərvad Sülh və Demokratiya İnstitutunun da xaricdə fəaliyyət göstərdiyini qeyd ediblər. Onlar azərbaycanlı məmurlarla bağlı "Maq-nitski" siyahısı hazırladıqlarını söyləyiblər. Bundan əlavə, Yunuslar onları gözleyən Interpol təhlükəsindən də söz açıblar. Bildiriblər ki, əger barələrində Interpol xətti ilə axtarış verilərsə, Azərbaycan hökuməti özünü güləncə vəziyyətə qoyacaq. Ölkə iqtidarinə razılığı ilə ölkəni




üçün hökumət sübut etməlidir ki, o şəxslərin əməllərində doğrudan cinayət tərkibi var. Yunuslara münasibətdə inanmirəm ki, Azərbaycan məhkəməsi istədiyinə nail olub, onları ölkəyə getizdire bilsin. Çünkü bildiyimiz kimi, Avropa Məhkəməsinin Yunuslar barədə qərarı var ki, onların həbsləri qanunsuz olub. Bu baxımdan, bu qərarı Yunusların olduğu ölkə əlində



Əli Əliyev

Yunuslar İnterpolun axtarısında verilə bilər



Elçin Sadıqov:
"Bu
qərarın
icrası
mümkün
olmayıcaqsa..."



**Əsabəli
Mustafayev:** "O
şəxslərin
Azərbaycana
gətirilmələri
fürsət..."

tərk edən Yunusların bir-bən-birə bu qədər dəyişmələri ciddi müzakirələr sırasındadır.

E.Sadıqov "Yeni Müsavat" a açıqlamasında han-
sı hələdə hüquqlarını mü-
dafiə etdiyi şəxslərin İnterpolun axtarışına verilə
bilecəyi yollarından söz
açıdı: "Məcburi şəkildə ölkəyə gətirilmə ilə bağlı qərar tam qanunsuzdur. Əgər bu qərarın icrası mümkün olmayıcaqsa, ondan sonra onlar axtarışa verilə bilərlər. Belə şəxslər mühacir statusu alıblarsa,

o zaman axtarış da əhəmiyyətini itirir. Məcburi şəkildə gətirilmə ilə bağlı qərar yalnız Azərbaycan ərazisində qüvvədədir. Onu icra edən orqan Daxili İşlər Nazirliyidir. Bu qurumun verilən qərar əsasında Hollandiya ərazisində hansısa bir əməliyyat keçirmək səlahiyyəti yoxdur. Sonradan axtarış elan olunarsa, o zaman İnterpol

əsas tutaraq, imtina edəcək. Buna da hüquq əsasları olacaq".

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 320.1-ci ve 320.2-ci, 274-cü maddələri ilə ittihəm olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində A.Yunus barəsində həbs-qətimkən tədbiri dəyişdirilib və ondan başqa yərə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkən tədbiri ləğv edilib, o, 5 il sınaq müdətli təyin olunmaqla, məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kasası şikayəti verib. Onlar barələrində bərəət hökmü çıxarılmasını istəyirlər.

Ali Məhkəmədə isə kasasiya şikayəti qismən təmin olunub, Bakı Apelyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apelyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.

Onu da xatırladıq ki,

L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmaga icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Onlar qərardan apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi də onların şikayətini təmin etməyib. Həmin qə-

Rəsmi Bakının Qərblə münasibətləri yenidən gərginləşir-səbəb yenə dustaqlar mövzusudur

Partiya sədri: "Qərbin həlledici dərəcədə əsəbiliyində danışmaq üçün əsaslar yoxdur"

5 elektron media orqanına girişin məhkəmə qərarı ilə bloklamasına ABŞ, Britaniya kimi ölkələrdən, həmçinin Avropa Şurasından, digar bir neçə tanınmış beynəlxalq təşkilatdan reaksiyalar gəlməkdədir. Verilən qərərin media azadlığını pozduğu qeyd edilir və Azərbaycandan narazılıq ifadə olunur. Belə görünür ki, Azərbaycan-Qərb münasibətlərində sözügedən məsələ yenidən soyuqluq yaratmaqdadır.

Rusiyadan təzyiq xarakterli addimların atıldığı bir vaxtda Qərblə münasibətlərin korlanmasına getirib çıxara bilən hərəkətlərə yol verilməsi suallar yaradır.

VİP sədri Əli Əliyev hesab edir ki, son dövrlər hakimiyyətin atlığı addimların çox ciddi səbəbləri var. İlk növbədə siyasi müxalifətin cəmiyyətə təmas imkanlarını məhdudlaşdırır: "Referendumdan sonra Azərbaycan yeni siyasi mərhələyə qədəm qoyub. Baş verənləri 2013-cü il hadisələri ilə müqayisə etmək olar. Hakimiyyət köhnə komanda yükündən, eyni zamanda korrupsiya və etəlet ballastından azad olmağa çalışır. 2013-cü ildə bu komanda Kreml və müxalifətin bir hissəsi ilə planı öz xeyriə dəyişti. Bu dəfə dəyişiklik etmək istəyən tərəf boşluq buraxmaq istəmir. Digər səbəb dayanıqsız dönemde nəzarət edə bilmədiyi resursları qapamaqla siyasi müxalifəti zəiflədir. Qərbin narazılıq tonunda olan mövqeyi növbəti hədə pozasından başqa bir şey deyil. Qərb bununla dəyərlərinə sahiblər. Qərbin həlledici dərəcədə əsəbiliyində danışmaq üçün əsaslar yoxdur. Azərbaycan uğrunda yeni savaş başlayıb. İxtisaslaşmış tərəflər, bu halda siyasi kəsim ayıq olmalıdır".

AMİP katibi Əli Orucov isə bildirdi ki, münasibətlərin gərginləşməsində Rusiya təsiri görünür: "5 metbuat orqanına blok qoyulması da ölkədə alternativsizlik yaratmaq, bütün sahələre total nezareti saxlamaqdan irəli gəlir. Nəzərəalsa ki, qarşidan prezident seçkiləri gelir və hakimiyyətdə mərkəzdən qəymətli meylləri artır, ölkədə neftin ucuzlaşması fonunda hərtərəfli böhran dərinləşir. Regionda və dünyada gedən sürətli proseslər, beynəlxalq və regional güclərin şiddetli qarşılıqları Azərbaycan iqtidarı narahat etməyə bilməz. Bundan sonra siyasi institutların tamam sıradan çıxarılması xətti götürülacek və Qərblə münasibətlər dəha da gərginləşəcək. Çünkü görünən odur ki, Qərb də artıq anlayır ki, özünün enerji təhlükəsizliyini, iqtisadi, geopolitik maraqlarını davamlı və möhkəm siyasi sabitlik olmadan təmin etmək mümkün deyil".

□ E.SEVİDAĞA

rardan narazı qalan L.Yunus və A.Yunus kasası şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib.

Ötən ilin aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək Hollandiyaya gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.

□ Cavanşir Abbaslı

8-ci yazı

Səmərqəndin və külli Türküstanın ruhani böyükərindən biri də 1461-ci il doğumlu Maktumi-Azamdır. Çeşidli türk ləhcələrinə tabe olaraq bəzi mənbələrdə Maktumi-Əzəm də deyilir ona. Əzəmeti ilə, məqamı ilə, elmi və cəsarəti ilə zamanının və zamanından sonranın mənəvi padışahlarındandır.

Maktumi-Azam Nəşqəndi cərəyanının pirlərindən biri olan, 13-cü əsrin ən ünlü teoloqu və sufisi Burhanəddin Kılıçın törəmələrindəndir. Onların şəcəresi birbaşa Məhəmməd Peyğəmbərin (s) özüne bağlıdır. Bu sözün təsdiqi "Təzkirayi-Azizan", "Hidayətname" kimi ən etibarlı və ən qədim İslam mənbələrində yazıya alınıb.

Maktumi-Azam Fərqanə vadisində doğulub, Daşkənddə təhsil alıb, bundan sonra İslami və sufi cərəyan olan Nəşqəndiliyi təbliğ etmek üçün uyğurun Qaşqar şəhərinə yerləşib. Qaşqar xanı ona bərəketli torpaqlar bağışlayır. Mənbələr deyir ki, Qaşqarda xalq Maktumi-Azamı böyük şadıyanlıqla qarşıladı, onun olduğu yerə göydən bərəket yağacağına, təbii flakətlərdən, müharibələrdən, xəstəliklərdən uzaq olacaqlarına hər kəs əmin idi.

İllər sonra bu böyük övliya Çingiz övladı Şeybanilərin görkəmli sərkərdəsi Canibey Sultanın tövsiyəsi ilə Səmərqənd yaxınlığına köçür. Ömrünün sonuna qədər də bu məkanda yaşayır. Maktumi-Azam yeni yere yerleşən kimi ilk işi qapısında on söyüd ağacı ekmek olur. İllər sonra o, öz əlləri ilə bu ərazidə 20 hektarlı əhətə edən gözəl bağ-bağat salır ki.

Maktumi-Azam iri torpaq, böyük mülkiyyət sahibi olaraq günlük həyatında yazı-pozu dışında əkinçilik və bağbanlıqla məşğul olur, sade bir həyat sürürdü. Bərəketi ilə aşib daşan meyvə bağları, bostanları camaatin ixtiyarında id, böyük gəlirlərini tələbələrin təhsilinə verir, yoxsullara, ehtiyati bitib ehtiyaca düşmüş kimsəsizlərə, yolda qalmış yolçulara paylayırı.

Maktumi-Azamın əzəmeti, elmi, cəsarəti deyə, üç məqamını göstərdik. Bu dediklərimizi isbat edəcək təsvirləri qəleme alıma, anlaşıqlarımızı anlatmağa çalışacaqı.

...İndi isə zamanında Səmərqənd qalasına 12 km məsafədə yerləşən Dahbed, yəni "On söyüd" kəndinə, həzretin həyatına və həyatına daxil olmaqdakyiq. Önce onu deyim, o vaxtdan bu vaxta Səmərqənd çox da böyümeyib. Cəmi beş yüz min əhalisi var, Dahbed də hələ şəhər cəvarında qalmaqdır.

Haşıye: Özbəkistan əhalisinin sayı 32 milyondur. Postsoviet məkanında Rusiya-



mən elindədir.

Maktumi-Azamın öz dövrü və mühiti üçün hədsiz cəsərət tələb edən fikirləri bu gün de risk yükünü qorumaqdadır.

İlk dəfə o demişdir: "İnsan din üçün deyil, din insan üçün yaranıb". Başqa bir ifadə ilə desək, din insana xidmet etməlidir, insan dincə yox. Bu, ortaçaq üçün, elə indiki ortaçaq qafalılar üçün də daşqalaq ediləsi fikirdir. Bu sözün sahibini hifz edən Maktumi-Azamın şəceri və şəxsi əzəmeti idi. Yoxsa "təessübkeşər" kimsənin göz yaşlarına baxan

... Otaqların birində onu daşıyan taxtı-rəvan durur. Hə-yetin iç elində, digər bu kimi qutsal yerlərdə gördüyüümüz mənzərəni görürük. Kiçik qəbiristan xanəkenin arxasındadır. Sanki Maktumi-Azam bu məzarlığın önünde sinə gerib, mühafizəyə dikəlib. Onun müqavimətini kimsə yanb keçə bilməz, intiqamı ağır olar.


Maktumi-Azamın özü də burada, evinin arxa bağında dəfn edilib. Məkanboyu boz Səmərqənd məmərindən hö-rülmüş, eni-uzunu 16-17 metr, hündürlüyü metrəyarım olan

Bu xilas müqəddəslərin ayaq ucundakı bir parça torpaq imiş. Onlar bu dünyada da, o dünyada da emindilər ki, Maktumi-Azam olan yerde kimse, ən qəddar düşmən belə, xəzinə axtaran avaralar belə, heç kimsə cəsərət edib onları yatağına el uzatmaz. Və yüzlərdir bu əminliklərdə haqlı gönürlər.

...Maktumi-Azam səlefə Bə-həddin Nəqşbəndinin fikirlərini yayırdı. Bu fikirlərən ən məşhuru "Əlin işdə, könlün Al-lahda" deyimdir. O, hürçəsinə çəkilib zikr edən sufinin, dərvi-

Səhələrin belə təzim edədiyi Peyğəmber şəcəreləi övliyə

Mehriban Vəzirin Türküstanın ruhani böyükərindən olan Maktumi-Azam haqda səfər qeydləri



dan və Ukraynadan sonra üçüncü yerde durur. Daşkəndin əhalisi hazırda üç milyona çatmışatdadır. Səmərqənd yarım milyon, Buxara 300, Xiv 150-200 min... Yeri gəlmmişkən, xiveli rəhbərim yaman gitəyləndi. Dedi ki, Xivə çox böyüyüb, gəlmələr çoxalıb, xivəlilər yer qalmayıb. Onu da əlavə etdi ki, bu gəlmələr onlardan yaxşı yaşayır. Xanımı dirlədikcə, ele bildim Bakıdayam, klassik bir bakılını dirləyirəm. Güldüm, bəzi mövzular var ki, dönyanın harasında yamasından asılı olmayaraq insanlar eyni cür düşünüb, eyni cür danişir.

Xonako (xonə, xanə - iri ev, yeni malikanə), xanəkə adlanan bu tikili 6 sütunlu, 12 günbəzli, geniş taxta eyvanlı imaretdir. İbadət otaqları və əllərənən cələxanası (tövbə etmə, arrınma yeri) var. Həyətində kiçik məscid, məscidə bitişik 8 metrlik minare, şadırvan (came hovuzu, dəstəməz yeri) var.

Görünən budur: pir, övliya, sufi, alim, müellim sayılan bu ruhanilər bütün ömürləri böyü İslami, bu gün daha qarşısına alınmaz kimi görünən, durmadan cəhələtə sürükleyən "Islam"dan arındırmağa çalışıblar. Bu yolda qələmləri, elmləri, hər an uça biləcək kəllələri və məktəbləri ilə mübarizə aparıblar. Nə yazi ki, bu gün İslamın belə mötəbər svinksəri - mənəvi qoruyucuları yoxdur. Qılınc da, qələm də düş-

deyillər.

Maktumi-Azam fəlsəfə, coğrafiya, hüquq haqqında 30 kitabın, çoxsaylı düzükərin (nizamname), risalələrin, məktubların müəllifidir. Əsərlərinin çoxu Daşkənd Şərqşü-naslıq İnstututunda saxlanılır. Bu əsərlərdən tek bircəsinin hecmi 668 səhifədir.

...Maktumi-Azam Səmərqənd cəvarında, elminin taxtında əyləşmişdi. Onun ziyyarətine böyükler gəlirdi. Otuzdan çox dövlət adamı, hakim, vali, vəzir, sultan, şah onun müridi idi. Əmir Teymurun səltənət sahibi törəmələrindən bir çoxu, eləcə də şair-şah Babur da ona mürid idi.

Taclı şah Babur bu tacısız şahın hüzuruna itaatə girir, baş endirir, elindən öpərdir. Orada da 14 hökmədar, vəzir, sərkərdə əmin-amanlıq içinde uyumadadır. Onların bu dövrdən heç bir qorxusunu qalma'yıb, gözleri də, qulaqları da torpaqlarındadır.

Cənubi-Asiya əsərlərinin əsası - Maktumi-Azam İsləm tarixində ən çox - 60 piri-mürsid yetirmiş müəllimidir, yüzillər davam edən məktəbin sahibidir. Onun haqqında deyilir: şahların taxt-rəvanını xalq daşıyır, onun taxtı-rəvanını şahlar daşıyır.

daxma-sufa (sufa-sofa-taxt) var. Daxma-sufa burada geniş, çoxsaylı məzar anlamına gelir. 7 pano və bir məzar daşının üzərində Qurandan ayələr nəqş edilib. Bu, Maktumi-Azamın və 7 qurşaq övladlarının məzarıdır.

Bu daxma-sufanın ayaqucunda 9 məzar var. Onlardan biri Buxara xanlığının Səmərqənd valisi, bu səfərdən yaxşı tanadığımız, 17-ci əsr sakini, Səmərqənd hakimi Yalanqutş Bahadırın məzarıdır. Daha sonra prinses İqliməbanu Yalanqutşiby qızı, Oybəbibanu Yalanqutşiby qızı, İki Əfşanistan şahı, Şah Hidayət, Şah Səadət... Beləcə, sıralama davam edir.

Bu ərazidən digər 46 məzar mötəbər daxma-sufadan kərpic çəpərlə ayrıılır. Orada da 14 hökmədar, vəzir, sərkərdə əmin-amanlıq içinde uyumadadır. Onların bu dövrdən heç bir qorxusunu qalma'yıb, gözleri də, qulaqları da torpaqlarındadır.

Cənubi-Asiya əsərlərinin əsası - Maktumi-Azam İsləm tarixində ən çox - 60 piri-mürsid yetirmiş müəllimidir, yüzillər davam edən məktəbin sahibidir. Onun haqqında deyilir: şahların taxt-rəvanını xalq daşıyır, onun taxtı-rəvanını şahlar daşıyır.

sin yolunu doğru yol sayır, boşuna zikrin faydasını görmürdü. O deyirdi: "Allah deyən insanın əli daima əməkde olmalı, fasiləsiz işləməli, zəhmət çəkməlidir". Onun fərqli yönələrindən biri də musiqiye xüsusi münasibətidir. Yazırkı ki, musiqi insanın öteri şəhnəməsinin rəmzi olmalıdır. İnsan bu gözəl nemətdən vaz keçməməlidir.

Maktumi-Azamın dərviş törənlərindən rəqs, şeir və musiqi ifa edildi. O, "İnsan sadə, müləyim və zərif olmalıdır" de-

yən Cəlaləddin Ruminin - Kon-yalı həzər Mövlənanın fikir tərəfdarlarından idi. Öngörücüyü, fitrətdən ilhamı vardı.

... Bu dönyanın gəlmisinə, getmişinə, ötmüşünə, keçmişinə şahid çinarın altında oturmuşam. Bu yerdən qalxmaq olmur. Hər anı qənimətdi. Cəzibəsi böyüküdə. Oturub qalmaq, buralarda sabahı açmaq, günü gənə satmaq, aylamaq, illəmək istəyirsən. Eləcə də gözəl yoluna davam etmək etməlisən. Getməlisən...

... Bu yadigar çinarın altın-dən dönyanın gərdiğini düşünürəm. Bu gün ölüb sabah unudulan dünyada necə olub ki, bu insanlar bu qədər yüzilləri ürəklərde yaşaya bilib, xətinin, hörmətin dəyərdən düşdüyü zamanlarda belə xətiri, hörməti qalıqlar? Bu, necə olub?

Zaman güclüdür, zamanın gücü mütləqdir, təslim etmədiyi bir nəsnə, taxtdan salmadığı bir sultan yoxdur. Deyirlər, hər şey zamandan qorxur, zaman isə - ehramlardan. Türküstan zamana güc gəlmış bu mənəvi ehramları dünya durduqca duracaq kimi görünür.

Professor Canan Karatayın "Orucunu zu xurma yox, zeytunla açın" deməsi bir sıra insanlar tərəfindən xoş qarşılanmayıb. Ramazan süfrələrinin tacı olan xurmannın yüksək nisbətdə şəker ehtiva etdiyini söyləyən Karatay "Xurma yeyərək şəkerinizi qaldırma yin. Qaraciyəriniz yığıldırsa, təzyiqiniz yüksəkdir, şəker xəstəsinizsə, kilo vermək istəyirsinizsə, xurmada uzaq durun" söyləyib.



dair xəbərlər yayıldığını dedikdə onlar bundan xəber-siz olduğunu bildirdilər. Sətici Ənvər Malikov bu cür xəbərlərin yalan olduğunu dedi: "Ramazan ayı gəlir deyə indi də bu cür şayiye uydurublar. Biz bu xurmaları İrandan getiririk. Heç bir xəstəliyi yoxdur. Xurmaya baxanda da bu bilinir. Xurmadan alıb gəlib hansı şikayəti olan olmayıb".

Ramazan öncəsi xurma olijqarxlarında qarşı "texribat"

Dini ekspert: "İslamda orucu xurma və ya zeytunla açın deyə, bir göstəriş yoxdur"



Ancaq onun bu açıqlaması bir sıra din xadimləri tərəfindən narazılıqla qarşılınıb. Azərbaycanda da Ramazan boyu oruc tutan insanlar iftarlarını xurma ilə açırlar. Karatayın orucu xurma yox, məhz zeytunla açın deməsi bir sıra insanların beynində suallar yaradıb. Bəs niyə məhz zeytun?

Hər kəsə məlumdur ki, xurma Quranda adıçəkilən 3 meyvədən biridir. Xurma ərəb dünyası üçün "səhər çörəyi" simvoludur. Məhəmməd peyğəmber s.ə.s. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: "Mümkün olduğu qədər şübhə yeməyində xurma yeyin".

Dini ekspert Kənan Rövşənoğlu İslama orucu xurma ilə və ya zeytunla açın deyə bir göstərişin olmadığını dedi: "Oruc tutmaq və bəlli zamanda iftar açmaq göstərişi var. Eyni zamanda sündənədə iftarı xurma ilə, eləcə də başqa qidalarda açmaqla bağlı məlumatlar var. Xurma tərkibində zəngin vitaminlər olması, həzmə uyğun olmasına səbəbindən bir qayda olaraq iftarı su və xurma ilə açırlar. Bu da normaldır. Sünndə iftarın su və ya südlə açılı-

ması haqda da nümunələr var. Önəmlı olan oruc tutmaqdır. Eləcə də zeytun da faydalı bitkidir, haqqında Quranda da bəhs olunur".

Azərbaycanda da son günlər xurma olijqarxına qarşı "texribat" gedir. Belə ki, sosial şəbəkələrdə və xəber portallarında xurmalarda xəstəlik olması ilə bağlı bir sıra xəbərlər dolaşır. Təbii ki, bu iddialar Ramazan ayının başlamasına sayılı günlər qaldığı bir ərefədə narahatlıq yaradıb. Hətta xurmalarda guya xəstəlik olması ilə bağlı vatsapp-dan xəbərdarlıq SMS-i də insanlar arasında yayılıb. Guya SMS-də yazılınlar Səhiyyə Nazirliyinin xəbərdarlığıdır. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bunun yalan xəbər olduğunu və Səhiyyə Nazirliyinin bu barədə heç bir məlumat yaymadığını bildirdi.

Görünür ki, bu, xurma biznesini vurmaq üçün atılmış bir addımdır. Mağazalara və bazarlara diqqət et-sek, müxtəlif çeşidli xurma satışının artdığını da müşahidə edərik. Təbii ki, bu da Ramazan ayının gəlininə az bir vaxtin qalması ilə malarda xəstəlik olduğuna

elaqədardır. Biz də Azərbaycanda satılan xurmaların haradan gətirildiyi və qiymətini öyrənmək üçün bir neçə marketə baş çəkdi. Aparduğumuz müşahidələrdə məlum oldu ki, ölkəmizə İran, Tunis və İsraildən xurma getirilir. Onlar qiyəməti də müxtəlidir. Belə ki, Mədinə xurması 16 manat 90 qəpik, tumsuz xurma 6 manat 90 qəpik, Tunis xurması 15 manat 72 qəpik, İran xurması 7 manat 50 qəpik, şokoladlı xurma 10 manat, sarı xurma isə 6 manat 90 qəpiye satıldı. İsraildən getirilən xurmalar isə 30 manata satılır. Sətıcılar alıcıların daha çox İran xurması aldıqlarını deyirdi. Ramazan ayında xurma satışının daha çox olduğunu deyən sətıcı adı günlərdə də xurma alıcılarının kifayət qədər olduğunu bildirdi. Yayılan iddialarda bazarlarda satılan xurmalarda xəstəlik olduğu qeyd edilir. Ona görə də 8-ci kilometr bazarına baş çəkib oradakı xurmalarla da məraqlandıq. Kilosu 6 manatdan başlayan xurmalar alıcılar tərəfindən məmənuniyyətələ alındı. Sətıcılara xur-

maların nəzarətdən keçib-keçməməsi məsələsinə gelincə isə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xurmala nəzarət olsa da, bu nəzarətin istənilən səviyyədə, mükemməl olmadığını bildirdi: "Əgər mükemməl olsayıd, ölkə prezidenti ölkədə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə fərman verməzdə. Ölkədə qidalara bağlı çox böyük problem var. Bütün məhsullar, o cümlədən də xurmalar lazımi səviyyədə nəzarətdən keçirilmir. Üstəlik, laboratoriyalarda yoxdur".

□ **Günel MANAFLİ**
 □ **Fotolar müəllifindir**

Özəl ali məktəblər təhsil haqlarını endirdi-nə dəyişəcək?

Ekspert: "Burada əsas səbəb əhalinin maddi durumunun aşağı düşməsi ilə bağlıdır"



Azərbaycanda bir sıra özəl ali məktəblər təhsil haqlarını 50 faizə yaxın aşağı salıblar. Fins.az saytının yayıldığı məlumatda qeyd olunur ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissə boş qalmışdır. Ən az nəticə isə Odalar Yurdu Universitetində idi ki, burada cəmi 11% yerlər tutulmuşdu. Digərlərində isə ən yüksək nəticə 50%-ə yaxın idi.

Sayt yazib ki, universitetlər tələbə qəbulunu artırmaq naminə bu il qiymətləri xeyli ucuzlaşdırıblar.

Belə ki, Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Qərb Universitetində də qiymətlər ötən ilə müqayisədə 50% aşağı salınıb. Universitet saytında fakültələr üzrə yeni qiymətləri elan edib.

Universitet rəsmiləri qiymət ucuzlaşmasını tələbələrin rahat təhsil almalarına şərait yaratmaq istəyi ilə izah edib-lər.

Onu da qeyd edək ki, ictimaiyyətdə bir müddət önce məcburi köçkünlər təhsil haqqı ilə bağlı tətbiq olunan güzəştlərin də aradan qaldırılacağı haqda məlumatlar dələşti. Lakin bu məlumatlar öz təsdiqini tapmadı və güzəştlər hələ də tətbiq olunur. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən də açıqlama verilərək qeyd olunub ki, dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub:

"Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkünlər tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu baredə bezi saytlarda yazılınlar yalanıdır".

Mövzuya qayıdaraq özəl ali təhsil müəssisələrində təhsil haqlarının nə üçün aşağı salınmasına diqqət edək. İctimaiyyətdə səslənən fikirlər arasında qeyd olunur ki, bu, ilk növbədə özəl ali təhsil müəssisələrinin geləcək aqibəti və təhsilin səviyyəsinin aşağı olması ilə bağlıdır. Belə ki, məlum olduğu kimi, son zamanlar Azərbaycanda ard-arda bir neçə özəl ali təhsil müəssisələri bağlanıb. Bildirilir ki, bu halın özü insanlarda özəl ali məktəblərə qarşı müəyyən inamsızlıq yaradıb.

Təhsil eksperti Məlahət Mürşüdü "Yeni Müsavat" a bildirib ki, əslində əsas problem insanların maddi vəziyyətinin çətinləşməsi ilə bağlıdır: "Əhalinin iqtisadi vəziyyəti ağırlaşlığı üçün bu, təhsil haqlarının ödənilməsinə də təsir göstərib. Hesab edirəm ki, bunun heç de təhsilin səviyyəsi ilə əlaqəsi yoxdur. Çünkü belə faktlar çıxdı ki, insanlar heç adı olub, özü olmayan universitetlərə belə sənəd verib, diplom almaq istəyirlər. Ona görə burada başqa səbəblər axtarmağa dəyməz. Özəl universitetlərin bağlanmasından təhsil haqlarının aşağı salınmasına təsiri yoxdur. Bizzət xeyli sayıda məlumatlar var ki, ailələr təhsil haqlarını ödəyə bilmədiyi üçün tələbələr 1-ci, 2-ci kursdan təhsillərini yarımcı qoymaq məcburiyyətində qalırlar. Yaxud da ümumiyyətə, heç universitetə gəlmirlər. Universitetlərde təhsilin keyfiyyətini qiymətləndirmek üçün gerək ciddi araşdırılmalar aparasan. Araşdırılmalar aparmadan hansısa özəl təhsil müəssisəsi haqqında konkret fikir söyləmək doğru deyil. Bizdə özəl ali məktəblər var ki, həm maddi-texniki, həm də professor və müəllim heyəti baxımından olduqca güclü bazaya malikdir. Bununla yanaşı, universitetlər də var ki, orada bakalavr təhsili olan adamlar müəhazire söyləyib, dərs keçirlər. Bu cür hallar da var. Ancaq universitetlərin qiymətləri aşağı salması sırf olaraq maddi vəziyyətə söykənir".

□ **Əli RAIS**

Ehtiyatsızlıqdan törədilən cınayətə görə hansı cəza düşür...

Atasını maşınla vurub öldürən oğul cəzadan azad ola bilərmi?; **vəkil Ceyhun Yusifov:** "Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi önemlidir"

Sumqayıt şəhərində oğul idarə etdiyi avtomobile atasını vurub. Hadisə şəhərin 20-ci məhəlləsinin ərazisində baş verib. Yolu keçən Şabran rayonu sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada öltüb. İlk olaraq cınayətin ehtiyatsızlıqdan törədildiyi haqqda məlumat yayıldı. Sonrakı araşdırımlar zamanı bəlli oldu ki, N.Rəsulovu vuran avtomobilin sükəni arxasında oğlu Nazim Rəsulov olub. İstintaqm sonrası gedışatında olmayı qəsdən törəilməsi haqda əlamətlər müəyyən olundu.

Azerbaycanda tez-tez ehtiyatsızlıqdan baş vermiş cinayətlər haqda məlumatlar yayılır. "Əsgər yoldasını ehtiyatsızlıqdan yaraladı", "Ovzamı ehtiyatsızlıqdan dos-tunu öldürdü" kimi xəberlər arası eşidilir.

Bələ cinayətlərin araşdırılması, istintaq zamanı olmayı qəsd ve ehtiyatsızlıq olması necə müəyyən edilir?

Əgər qatille qətə yetirilən qohumdur, vəziyyət deyişir-mi? Mehkəmə hökm çıxararkən qohumluq əlaqələrinə və hadisənin surət ehtiyatsızlıqdan baş verməsinə görə daha yün-gül cəza təyin edə bilərmi?



Tanınmış vəkil Ceyhun Yusifov deyir ki, Azerbaycan-dan ehtiyatsızlıqdan baş vermiş cinayətlərin qəsdən törədilmiş cınayət kimi tövüs olunması praktikası var. Ve ya əksinə, qəsdən törədilən cinayətlərin ehtiyatsızlıqdan törədilən cinayətlər kimi təqdim edilməsi hallarına da rast gəlinir: "Ehtiyatsızlıqdan tö-

redilən cinayətlərin eləmətləri var. Həmin eləmətlərə əsa-sən cınayətin qəsdən və ehtiyatsızlıqdan törədilməsi mü-eyyən olunur. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslerin hadisənən əvvəlki münasibətləri, cınayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisənən əvvəl, hadisə vaxtı və hadisəni törətdik-dən sonraki davranışları nəzərə alınır.

Qəsdən adam öldürmə cınayəti birbaşa və dolayı qəsdən törədilə bildiyi halda bələ cınayəti törətməyə cəhd yənən birbaşa qəsdən heyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin ictimai tə-hükləni olduğunu idarə edir, onun nəticələrini qabaqdan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun ira-dəsindən asılı olmayan se-bəblərdən - məsələn, başqa şəxslərin işə qarışması, zə-rərçəkmiş fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi üzündən baş vermir.

Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümüne səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək la-zimdir. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmə-də təqsirkarın niyyəti zərər-çəkmiş həyatdan məhrum et-məyə yöneldiyi halda, Azer-

baycan Respublikası CM-in 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümüne səbəb olduqda) maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsi-ne münasibəti ehtiyatsızlıqla ifadə olunur. Burada təqsirkar-

nın niyyətinin məhz nəyə yönəlməsi məsələsi önemlidir. Bu məsələ həll edilərkən işin bütün halları, o cümlədən cınayətin əsili, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası - məsələn, həyat üçün mühüm or-qana xəsəret yetirilməsi, həmçinin təqsirkarın və zərər-çəkmiş şəxsin hadisədən ev-velki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzəre alınmalıdır.

Cinayət Məccələsinin

124.1 maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə-yə görə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cezası nəzərdə tutulur.

Bu maddənin 2-ci bəndi-nə əsasən ehtiyatsızlıqdan iki və ya dəha çox adamı öldürməye görə 2 ilən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cezası nəzər-de tutulur.

Azerbaycanda məsələ bələ qoyulur ki, əgər ölüm varsa, dəha çox qətəl versiyası işlənir. Son zəruret, zəruri müdafiə institutları əsasən tətbiq edilir. Ölüm varsa mütləq deyil ki, burada qəsd var. Zəruri müdafiə həddini aşma da, ehtiyatsızlıqdan adam öldürməye səbəb ola bilər".

Vəkil deyib ki, insanın hə-yatdan məhrum olunmasına yönələn hərəkətlərin onun yaxın və ya uzaq qohumunu, qohumluğunu olmayan şəxs tərəfindən törədilməsi elə də əhə-miyyət kəsb etmir.

C.Yusifov deyir ki, ehtiyatsızlıqdan törədilən cınayətlərin düzgün tövüs olunması üçün məhkəmə praktiki-ki ümumiləşdirilməlidir.

□ E.MƏMMƏDƏLİYEV

İntiharlara, sıkəstliyə yol açan qohum evliliklər...

Əhməd Qəşəmoğlu: "Bunu inzibati yolla qadağan etmək lazımdır"



Ötən gün Bileşuvarda baş verən intihar hadisəsi hər kəsi şoka saldı. Belə ki, ilk məlumatla görə, rayonun Aşağı Cürəli kəndindən olan Kənül Abbasova valideynləri tərəfindən zorla xalası oğluna əre verildiyi üçün özünü asaraq intihar edib.

Məlum olub ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olan Kənül Abbasova 4 ay əvvəl ailə quraraq Bəyli kəndinə gəlin köçüb. Hadisənin əsl səbəbləri hələ ki aydınlaşmasa da, ölkəmizdə artan səviyyədə davam edən qohum nikahları ilə bağlı mövzunu yenidən aktual edib.

Qohum nikahların fəsadları haqda həkimlərin xəbərdarlıqlarına baxmayaq olğımızda bu cür nikahlardan azalmır, hətta regionlarda daha da artmağa başlayıb. Cəmiyyətimizdə bu gün de "əmi qızı ilə əmi oğlunun nikahi göydə kasılıb", "qohum ətimizi yesə də, sümüyümüzü çöle atmaz" deyə ifadələr populyardır. Təkce əmi uşaqları deyil, xala qızı-xala oğlu, bibi oğlu-dayı qızı və sairə, qohumlar nikaha girməkdə davam edir və nəticədə həm fiziki, həm də əqli cəhətdən qüsürlü uşaqlar dünyaya gəlməkdədir.

Halbuki bir çox Avropa ölkələrində, o cümlədən İngiltərədə, Hollandiyada, İsviçrə, hətta Küveytde, Hindistanda, Fələstində, Livanda, Ərebistanda qohum evliliklərə çox nadir hallarda rast gelinir. Türkiyəyə gəldikdə isə qardaş ölkəde vəziyyət Azərbaycanda olduğu kimidir. Yalnız Trayka bölgəsində qohumların evliliyi xoş qarşılanır.

Statistik məlumatlardan belə məlum olur ki, ölkəmizdə baş tutan nikahların demək olar ki, 50 faizi qohumlar arasında olan evliliklərdir. Qohumların nikahi daha çox bölgələrdə, o cümlədən Şəki, Masallı və digər yerlərdə müşahidə olunmalıdır. Təəssüfle qeyd edək ki, bu cür nikahlardan doğulan uşaqların böyük əksəriyyəti qüsurlu olaraq dünyaya gəlir. Statistik məlumatla görə, dəha çox xala oğlu-xala qızı evliliyindən olan uşaqlar qüsurlu doğulurlar. İkinci yerde əmi oğlu-əmi qızı, digər sıradə isə bibi oğlu-dayı qızı nikahları durur. Ekspertlər qeyd edirlər ki, ana tərəfdən olan qohumların nikahlardan dünyaya gələn uşaqlar daha çox əqli cəhəden zəif olurlar. Eyni zamanda müxtəlif xəstəliklər var ki, yadla evlilikdə onlar özlərini bürüze verməsə də, qohum genlər birləşən zaman daha tez ortaya çıxa bilir. Buna görə də qohum cütlüklerin qüsurlu uşaq dünyaya getirme riski çox böyük olur.

Bəs qanun nə deyir?

Azərbaycan qanunvericiliyində yalnız bacı-qardaş nikaha gira bilər. İkinci və üçüncü dərəcəli qohumların nikahından isə qadağaya yoxdur. Qanuna əsasən 1-ci dərəcəli qohumlardan başqa her kəs könlüllü olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında nikaha gire bilər.

Cəmiyyətimizin bəlasına çevrilən qohum nikahlardan necə qurtulmaq olar?

Sosioolog Əhməd Qəşəmoğlu mövzuya bu cür şərh bildirdi:

"Bu bizim cəmiyyətimizdəki cəhalətlə bağlıdır. Bu cəhaləti ortadan götürə bilmirik. Tez-tez mətbuatda, mediada məlumatlar dərc olunur, qohum nikahların fəsadları açıqlanır. Sadəcə, valideynlərin düşüncəsini dəyişə bilmirik. Görünür ki, bunu inzibati yolla qadağan etmək lazımdır. Çünkü əger bu məsələ neçə dəfə izah edilib və bildirilib ki, bu nikahlardan doğulan uşaqlar əsasən qüsurlu olur, bu da həm ailə üçün və cəmiyyət üçün bir problemdir, lakin bunu əhe-miyyət verən yoxdur. Bir dəha qeyd edirəm, əger insanlar bunu başa düşmək istəmirsə, məsələni inzibati yolla həll etmək lazımdır. Valideynlərin maarifləndirməsi ilə bağlı görünür ki, xüsusi işlər aparılmalıdır. Bu məsələdə televiziyaların öhdəliyinə çox böyük iş düşür. Son vaxtlarda cəmiyyətimizdə elə bir böyük dəyişikliklər yaranıb ki, valideynlərin hər sahədə maarifləndirməsinə böyük ehtiyac yaranıb, ister təsil, ister də evlilik barədə".

□ Xalida GƏRAY

**İzrail ənənəsi əsasında özəl tibbi sahədə 20 illik təcrübə!
XƏSTƏLİKDƏN ƏZAB ÇƏKƏN İNSANLARA ƏSASƏN KİŞİLƏR!**
DİQQƏT!!! AXIRINCI ŞANS!!!

Azerbaycanda və yaxud xaricdə diaqnozun təsdiqi və tam müalicəsi mümkün olmayıbsa,
doktor VAİZ SƏMƏDOV, şəxsi tibbi metodikası ilə Sizin uğurlu və dəha qarantili olaraq aşağıdakı xəstəliklərinizi keyfiyyəti müayinə və müalicə edə bilər.

- * Diaqnozu bilinməyən ağır hallar;
- * Xərçəngə şübhəli olan prostat düyünlü adenomasi. Prostatitlər; Qiperetrofiya və ya Atrofiya
- * Cinsi zəiflikdən tam impotensiyadək, marağın və aktaların azalması;
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin ugursuzluqları (kişi tibbi problemlər)
- * Sidikdə və ya spermada qan;
- * Spermənin azalması və itməsi;
- * Kişi cinsi orqanının birdən əyilməsi və balacalması;
- * Oğlan uşaqlarında cinsi orqanların (penisin və xayaların) inkişafından qalması;
- * Hormonal və infeksiyon səbəbli sonsuzluq (kişi və qadınlarda);
- * Tala-tala və hərtərəfli saçların tökülməsi;
- * Gecə-gündüz uşaq və böyükərlər sidik aktaların pozulmaları; Enurez
- * 50 yaşdan sonra oynaqlarda və onurğada baş verən qeyri travmatik ağrılar və herəket çətinlikləri;
- * Psixo-nevroloji gərginlik, yuxusuzluq, qorxu, yadaşın azalması və digər qəribə olan şikayətlər.
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar.

D-r V.Səmədovun əsas tibbi prinsipi - keyfiyyətli və təkrarsız müalicə aparmaq üçün xəstəliyin əsi və bütün səbəblərini aşkar etmək zəruridir.

Qəbulu yazılımaq və ünvani öyrənmək üçün saat 11-dən 23-ə dək, (050) 213-88-05 nömrəsinə, d-r Vaiz Səmədova zəng etmək olar.

Qəbul növbə ilə hər gün saat 12-dən sonra başlayır.

**Cümə səhbətləri**

Bismillahir-Rahman-Rahim!
Mübarek İslam dini
başarıyyətə islah ol-
maq, günahlardan, xətalardan,
pis verdişlərdən uzaq-
laşmadı üçün müxtəlif re-
septlər verir. Bu reseptlərdən
istifadə edən bəşər övladı, ta-
rixon yüksək mənəvi mərtə-
belərə yüksəlib, bu reseptləri
konarda saxlayanlar isə tə-
nezzülə uğrayaraq, möhv
olub. Bu mübarek göstərişlə-
rin önündə gedən mövzu -
ölüm xatırlamadır.

**İmam Əlinin (ə)
bəşəriyyət üçün
önəmli xəbərdarlığı**

Həzəret Əlidən (ə) mövzumuz-
la bağlı nəql edilən mübarek bir
hədise nəzər salaq. Əmirəlmömin-
in (ə) insanlar yatmağa getdiyi
bir vaxtda bir mübarek xıtab səs-
lendirirdi. Bu mübarek müraciəti-
ni elə bir şəkildə edərdi ki, məscid
əhlidə eşidərdi, məsciddən ke-
nardə olanlar da eşidərdi. Həzəret
(ə) buyurdu: "Allahın rəhməti siz-
lərə olsun, hazır olun, həqiqətən
ölüm karşısına köçnidasını sizin içə-
rinizdə ucaltmışdır. Dünyada da-
yanmağınızı azaldın. Çixin dünyada
bir durumda ki, saleh əməllər
üçün bir tədarük görmüsünüz.
Həqiqətən qarşıda sizi çox çətin
ve təhlükəli yerlər görəyir ki, gə-
rək onlardan keçəsiniz və bundan
başqa yol yoxdur".

Bu, bir sadə mənəti məsələ-
dir ki, insan yola çıxan zaman gə-
rək bir müvafiq hazırlıq gərsün.
Yola çıxan adətən getdiyi yolla
bağlı müəyyən suallarla qayğıla-
rir: "İstidir?", "Soyuqdur?",
"Xərcləri necədir?", "Camaati ne-
cedir?" və s. Bütün məsələ onun
üzərindədir ki, İslam dini bize
müvəqqəti dünyada yaşadığımızı
və bir gün yola düzelmək vaxtının
çatacağını bildirmek isteyir. Bir
gün yaşadığımız dünyadan ge-
dəcəyik və böyük bir səfər başla-
yacaq. Bu yola, bu səfərə nə qə-
dar hazırlıq? İmam Əli (ə) insanla-
rı həmin bu hazırlıqla dəvət edir.

**Axirət səfərinə necə
hazırlaşaq?**

Həzəret Əli (ə) bildirir ki, ölüm
mələyi insanların içərisindədir
və onlara nida edir. Ölüm Mələyi
nida edərək, insanlığı köçə hazır
olmağa çağırır. Bu gün, sabah,
biri gün kimin qapısının döyüle-
cəyi bilinmir. Hər an her birimizin
qapısı döyüle bilər. Cox mühüm
məsələdir ki, buna hazır olaq.
Buna hazır olmaq elə də asan
deyil. İnsan gərək ilk növbədə
başa düşsün ki, burada çox yu-
banmayacaq. Bütün dərələrin,
bütün bələlərin, bütün problem-
lərin kökündə bu məsələ dayanır
ki, insan elə zənn edir ki, burada

Koçnidasını unutmayıq



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyatçı-filosof, İçərişəhər Cümə məscidinin imam-cəməati**

insanlığı çətin keçidlər barədə xəbərdar edir. Bu keçidlər hansılar? Bu keçidlərin birincisi - ölümdür. Bu axirət sefərinin birinci məntəqəsi, birinci mərhəlesi - ölümdür. Hər bir kəs bu mərhələdən keçəcək, bu məntəqədə dayanmalı olacaq. Allaha inanan da, inanmayan da, müsəlman da, qeyri-müsəlman da, dövlətli də, kasib da, zalim da, məzəlum da - hamı bu mərhələdən keçəcək. Bu mərhəle ilə bağlı heç kəsin şübhəsi ola biləməz. İnsanın bu məsələdə başqa seçimi olmayıcaq. Ola biler ki, kimse bunun olacağına inanmasın. Ancaq kiminse inanıb-inanmamasından asılı olmayıraq, ölüm mərhəlesi hər bir kəsi haqlayacaq. Hətta ölümənən sonrakı həyatə inanmayan insanların da, ölümənən sonra həyatın olmaması barədə müəyyən bir səbütü, argumenti yoxdur. Çünkü heç ne ilə ölümənən sonra həyatın olmamasını isbat etmək mümkün deyil. Ən çoxu onların deyə biləcəyi budur ki, bu dünyadan sonra başqa bir dünyının olub-olmaması haqqında onların məlumatı yoxdur. Hətta əger belədirse də, ağıl insana hər an ehtiyatını tutmağı diktə edir. Ölümənən sonra həyatın olmaması haqqında onların heç bir dəlili yoxdur. Ağlı başında olan insan onun olmasına və yaxud olmamasına dəlili olmasa da belə, en azı müəyyən tədarük-künüğü görməlidir. Axi, axirətin həqiqətlərini görəcəkləri halda, nə edəcəklər? Ehtimal nəzəriyyəsi də bunu deyir ki, həftə az ehtimal olunsa belə, böyük bir məsələdən səhəbət getdiyinə görə, insan gərək ona əhəmiyyət ver- sin. İmam Əli (ə) bu mənada bi- ze ayıq olmağı tövsiyə edir.

**Canvermə anında
insanın gördükəli**

Ölümün özünün də müəyyən mərhələləri var. Ölümün özünün ən mühüm mərhələlərindən biri - insanın can verən anıdır. Bunu da hamı bilir ki, canvermə anı kimi bir an var. Hami danışır ki, filankəs asan oldu, filankəsin isə can verməsi çox

əzəblə oldu. Lakin əslinə qalan- da asan ölenlər də bağlı, bə- zən, sadəcə olaraq, bizə elə gelir ki, filankəs asan ölüb. Biz nə biley bilərik ki, o, can verən za- man nələr çəkib? Ona görə də insanın canvermə anının necə olduğunu bilmək lazımdır. Bir tə- refdən ağır xəstəliklər insanın canını darixdirir. Yavaş-yavaş hiss edir ki, gücü qalmayıb. Di- gər tərefdən görür ki, ailəsi, ya- xınıları həzin içərisindədir. Onlar- dan ayrılmak da insana xüsusi çətinlik verir. Bir başqa tərefdən malına, dövlətine, sərvətine ba- xır, onların qaldığını, özünü isə getdiyini başa düşür. Hiss edir ki, bər yola çıxır ki, artıq burada onun yiğidiqları işləmir. Ola biler ki, onun yiğidiqları çox qiymətli idi. Lakin insanın gedəcəyi ünvanda onların qəti qiyməti yox- dur.

Necə edək ki, bu çətinliyi ya- şamayaq? Nə edək ki, canvermə anımız yüngül olsun? Canvermə anlarında rahatlıq tapmaq üçün, ağırlardan qurtulmaq üçün nə et- məli? Bunun üçün insan praktiki məsələlərinə önem vermelidir. Bunun ən gözəl yollarından biri - İmam Hüseyin (ə) Kərbəlasını, Asurasını har a yad etmək, bu məktəbdən özü üçün dərsler görür. İmam Hüseyin (ə) əzadərləq saxlamaqdan daha yaxşı insanın ölüm anında köməyinə nə gele biler?! Əger insan İmam Hüseyin (ə) ezasını yalnız Mehərrəm-Səfer əyyamında de- ilin, ilin bütün vaxtlarında, əyyama bir neçə ay qalmışdan yaşıtsa, ölüm anında o insanla görüşə Əlli-Beytin (ə) özü gələr. Təbərük üçün İmam Hüseyin (ə) xatirla- maq, Həzərətin (ə) mübarək cəhət- lərinə işaret etmək yerinə düşer.

Onların bütün dolanışqları bir keçinin südü ilə olur. Onlar Al- lah qonağı üçün həmin keçini ke- sis, etindən istifadə edirlər. Nə- hayət, səhər açılır, şahın adamları uzun axtarışdan sonra gəlib onu burada sağ-salamat tapıb çox sevinirlər. Şah əmr edir ki, həmin ər-arvadı da onlara sara- ya aparsınlar. Ərtəsi günü böyük bir ziyaflət təşkil edilir. Məclisin yuxarı başında şahla yanaşı, hə- min kişi ilə qadın da oturur. Şah üzünü məclis əhlinə tutub, əhvalatı onlara olduğu kimi danişir və soruşur: "Bunların yaxşılığının müqabilində nə etsəm, borcların- dan çıxmış olaram?" Bir nəfər yeddi qoyun, digeri yetmiş qoyun, başqası yeddi sürü, bir baş- qası yeddi kənd qoyun verməyin kifayət olduğunu bildirir. Amma şah bunların heç biri ilə razlaş- mir. Şah təmkinle hər kəsi dirlə- dikdən sonra sözünə başlayır və deyir: "Əger men bütün xəzinəni də onların ixtiyarına versəm, on- ların etdiyi yaxşılığı ödəyə bilmərəm. Çünkü onlar Allah qonağına xidmet etmek üçün hər bir şeyle- rindən keçdilər. Bunların var- yo- xu təkcə bir keçi idı və onu da qurban ediblər. Əger men də onun evəzini vermək istəsem, gərk bütün var-yoxumu və şah- ligimi onlara təhvil verim".

Seyyid daha sonra səhəbetini İmam Hüseyin (ə) ilə əlaqələndirdi. Sözlərini davam etdirib, buyurdu: "Bəşəriyyət içerisinde Allah aşiqəli- ri az deyil. Onların hər biri öz seviyəsi və eşqi dərəcəsində öz mə- şuqları yolunda fedakarlıq etmiş və tarixin ən şirin setirlerini öz qan- lan ilə yazmışlar. Amma Rəbbimiz bu böyük məşuqa öz aşıqları arası- nda sanki xüsusi bir məqam ver- ib. Yalnız Onun yolunda hər bir şeyindən keçməye hazır olan aşiqinə - İmam Hüseyin (ə) bu se- adəti nəsib edib".

Allahim, bizlərə ölümü hər an xatırlamığı, buna uyğun ola- raq hər an tədarükümüzü gör- məyi nəsib et!

Allahim, bizləri dünya və axirətə Əlli-Beytdən (ə) ayrı salma! Amin!



ÜSAVAT

Son səhifə

N 106 (6720) 19 may 2017

Hamilə olduğunu doğuşdan bir gün qabaq bildi

Amerikada Amanda Francis adlı qadın hamilə olduğunu öyrəndikdən 24 saat sonra uşağı dünyaya getirib. 26 yaşlı Amanda menüstrasiyası gecikdiyi üçün 5 ayda 6 dəfə hamiləlik testindən keçib. Onlardan hamısının nəticəsi neqativ olduğu üçün qadın heç narahat olmayıb. Hamiləliyindən xəbərsiz işdə hamidan çox işləyən, 8 aylıq hamilə ikən qayaya dırmaşan və hətta nərdivanlardan yuxılan Amanda, sadəcə, özünü bir qədər şıskin hiss edirmiş. Gənc ana duyğularını bu sözlərlə anladıb: "Uşaq doğmaqdən qorxurdum. Amma hər zaman uşaq sahibi olmaq isteyirdim. Hamilə olduğunu öyrəndiyim zaman şok oldum. Bu qədər ani inkişaf edəcəyi ağlımın ucundan da keçməzdii".

Ənənəvi həkim yoxlamasına gedəndə qan testindən keçən Amanda hamilə olduğu söylənib. Hamiləliyin şoku bəs etmirmiş kimi, 24 saat sonra doğum sancıları başlayıb. Uşağıni itirdiyini düşünən qadın xəstəxanaya getdiyi zaman ultrason müayinəyə salınıb. Qadın özünü pis xəber eşitməyə hazırlasa da, ona doğumun başlığı bildirilib. Qeyriyyə eməliyyatı ilə dünyaya gələn körpenin cinsiyyəti oğlan olub.

Təqəüdə çıxmış sağamlılığı ziyandır

İngilterəli alımlar daha bir yeniliyə imza atıblar: Təqəüdçülər işləməyə davam edən insanlardan daha çox depressiyalara və xəstəliklərə tutulurlar. İngilis alımlarının arasında nəticəsində belə qənaət gəliblər.


Alımlar sübut edib ki, pensiya çıxan insanların eqli və fiziki sağamlığı daha tez pisləşir. Sübut olunub ki, təqəüdçülərde klinik depressiyanın inkişafı 40 faiz, fiziki sağamlılıqlarının zəifləməsi isə 60 faiz təşkil edir.

Bundan çıkış yolu olaraq isə alımlar pensiya yaşıının artırıl-



masını görür. Onlar düşünürler ki, bununla da hökumət insan-

lara daha çox sağlam qalmış qalmalı edə bilər.



Xalın çoxdursa, sümüklerin də möhkəmdir

İngilterədə insan bədənindəki xallarla bağlı yeni araşdırma aparılb. İtaliyanın "La Repubblica" qəzetində yer alan məlumatə görə, London Kral Universitetindən bir qrup insanın Sindi Kruuford, Yeva Mendez və Merlin Monro kimi əfsanəvi ulduzların gözəlliklərinin simvolu sayılan xallar barədə araşdırmasına 1200 əziz qadın qatılıb. Eksperimentə qatılan qadınlar 18-79 yaş arasında olub.

Nəticədə yüzdən artıq xalı olan insanların əzələlinin daha möhkəm, ürəklərinin və gözlerinin daha sağlam olduğu üzə çıxb. Elm adamları bu insanların öz yaşılarından en az 7 yaş daha genç göründüyüünü aydınlaşdırıb. Bundan əlavə, xalları çox olan insanların sümükleri də normadan daha möhkəm olur.

Qeyd edək ki, adətən insanlarda 30-40 xal ola bilir. Ancaq bəzi insanlarda onların sayı 600-ə kimi çata bilər.

Saç boyası xərcəng yaradır?

Araşdırmalar nəticəsində məlum olub ki, müxtəlif ölkələrdə yaşayan qadınların çox hissəsinin istifadə etdiyi saç boyalarının tərkibində onkoloji xəstəliklərin inkişafı üçün provokator rolu oynayan maddələr var. Bir çox boyaların tərkibində olan ikinci dərəcəli aminlər kimi xüsusi kimyevi maddələr, o səbəbdən təhlükəli sayılır və onlar havada olan müxtəlif birləşmələrlə (misal olaraq, tabak tüstüsü) reaksiyaya girdikdə, ən güclü kanseroğen birləşmələr ifraz olunur. Ən təhlükəli odur ki, ikinci dərəcəli aminlər baş dərisinə uzun müddətli (aylar və hətta illər) çökə bilirlər. Bununla məlum olur ki, boyanı nə zaman istifadə etməyinizdən və hansı boyaya istehsalçısını seçməyinizdən asılı olmayaraq özünüzü böyük təhlükəyə atmış olursunuz. 2009-cu ilde alımlar və həkimlər xəbərdarlıq etmişdilər ki, saçların tez-tez boyanması (ildə 9 dəfədən artıq) leykemiya təhlükəsini 60 % artırır. 2010-cu ildə isə Avropada daimi istifadəsi zamanı sidik kisəsi xərcənginə getirən bir çox boyaların satışı qadağan edilib.



**Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN**


"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır. Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

**Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi**

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)



QOÇ - Astroloji göstəricilər istirakçıları oldugunuz prosesləri nəzarətde saxlamaq üçün gücünüzün yetəcəyini bəyan (19 may) edir. Bu işə gün ərzində siz bütün ugursuzluqlardan qoruyacaq.

BÜGƏ - Pula böyük ehtiyac duysanız da, şəxsi büdcənizi artırmaq üçün neqativ əslərləndən yarananmamalısınız. Hər şeyin öz vaxtı var. Nahar ərefəsində yersiz mübahisələrdən qaçın.

ƏKİZLƏR - Adətən həftənin bu təqvimini sizin üçün zəngin keçir. Odur ki, özünüzdə güc tapıb bədbinləşməməli, hər bir məqamdan zövq almağa çalışmalısınız. Bu gün mərhəməti və işlək olun.

XƏRÇƏNG - Yalnız özünüzü aid işlərə başqa qoşun. Əks təqdirdə, ətrafinizda olanların yanında hörmətinizi itirə bilərsiniz. Hər addımda Tanrının başınız üstündə hiss edin. Duaları esirgəməyin.

ŞİR - Siyasi yönümlü hadisələrdən başqa bütün sahələrdə uğurlar siz qoynuna alacaq. Fəaliyyətdə, ünsiyyətdə və maliyyə məsələlərində qənaətbəxş məqamlar yaşayacağınız gözlənilir.

QIZ - Yarımçıq qalmış öhdəliklərinizi yerinə yetirməyə tələsin. İlk növbədə ünsiyyətdə səmimi olun ki, ətrafinizdakılar sizə inansın. Maddiyyata çox da aludə olmayın.

TƏRƏZİ - Artıq planetiniz olan Venera aktivlik nöqtəsindədir. Bu işə enerjinizin daha da artması deməkdir. Bu səbəbdən gözlənilən neqativlikləri dəf edəcəksiniz. Çətin məqamlarda dostlara güvenin.

ƏQRƏB - Bu gözəl təqvimdə bütün ixtiyar öz əlinizə veriləcək. Nəcə deyerlər, nəyə lağıyışınızsə, o da olacaq. Şəxsi münasibətlərde yalandan istifadə etməyin, "dərdli adam" obrazı yaratmayın.

OXATAN - İnsanlarla nə qədər mülayim davransanız, ulduzlar da sizin qədər xoş hal edəcək. Bir də üzərinizə düşən öhdəlikləri başqalarının üzərinə atmayın. Nahar vaxtı maksimum səbəli olun.

ÖGLAQ - İxtiyarınızda olan bu təqvimdə hörmət qazanmaq başlıca vəzifəniz olmalıdır. Başqalarında nöqsan axtarmaqdansa həmrəylik yaradın. Doğmalarınıza qarşı yersiz ittihamlara son qoynun.

SUTÖKƏN - Səhər saatlarını sakit tərzədə başa vursanız, ulduzlar nahardan sonra ovqatınızı yüksəldəcək. Pulunuza qənaət edin ki, kisəniz vaxtından tez boşalmasın. Davranışlarda məxfiliyə riayət edin.

BALIQLAR - Səhər saatlarından mənfi enerjili Ay bürcünzdə qərar tutduğu üçün ümumi ovqatınız aşağı ola bilər. Odur ki, səbəli olub yalnız Tanrıya sığının. Vaxt olsa, mütləq ziyarətgahlara baş çəkin.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Həyəcan yaşamaq üçün donuzları timsaha yedirtdiilər

Amerikanın Luiziana ştatının Nyu Orleans şəhərinə gələn turistlər bütün dünyamı şoka salıb. Onlar bir bataqlıqdakı donuzları izləmək və həyəcan yaşamaq adına sonuncuları canından edib. Belə ki, turistlər əvvəlcə maraqla donuz sürüsünü izleyiblər. Amma daha sonra bu maraqlı bəs etməyib və həyəcan, ekstrim yaşamaq arzusuna düşüb'lər. Bataqlığa yemək ataraq donuzları bataqlıqda timsahlara yaxınlaşdırıb turistlər donuzlarını şüursuz davranacağına əmin olublar. Nəticədə ac donuzlardan biri timsahın yaxınlığında yemək yaxınlaşaraq sonuncunun onu yeməsinə səbəb olub. Mənzərəni izleyən turistlər bunu videoya çəkərək sosial şəbəkədə paylaşılırlar. Onların bu davranışları ciddi etirazlara səbəb olub.



Səhifəni hazırladı: SELCAN

**Redaktor:
Nazim SABIROĞLU**

**Lisenziya N: B 114
SAYI: 5.100**